

Müəllim: Ağayeva Yaqut

Fənn: Avtonəqliyyatın iqtisadiyyatı və menecment

Qrup: 150

1. Normaları müəyyən etmək üçün hansı metodlar mövcuddur?

A) statistik,təcrübə-eksperimental,elmi,tədqiqat,analitik

B)statistik,plan,qrafo-analitik

C) elmi tədqiqat,təcrübə,analitik

D) nəzəri,qrafo-analitik,eksperimental

E) statistik,elmi-nəzəri,plan

2. Əmək məhsuldarlığını planlaşdırmaq üçün hansı normalar qəbul edilir?

A) vaxt,hasilat,xidmət

B) vaxt,qiymət,əmək

C) xidmət,dəyər,əmək

D) hasilat,xidmət,qiymət

E) sərfiyyat,ehtiyat,xidmət

3. Normaları müəyyən etmək üçün hansı üsullardan istifadə edilir?

A) xronometraj,iş vaxtının fotoqrafiyası,foto uçot

B) qarışıq,xronometraj,nəzəri,təcrübə

C) iş vaxtının fotoqrafiyası,elmi,qarışıq

D) xronometraj,nəzəri,qarışıq

E) statistik,nəzəri,elmi-tədqiqat

4. Normaları işləmək üçün kim tərəfindən komissiya təşkil olunur?

A) təsərrüfat rəhbəri tərəfindən

B) işçilər tərəfindən

C) baş mühəndis tərəfindən

D) ustalar tərəfindən

E) audit təşkilatı tərəfindən

5. Avtonəqliyyatda əmək məhsuldarlığı nə cür təyin olunur?

A) vahid nəqliyyat işinin miqdarı və nəqliyyat işi vahidinə sərf olunan vaxtla

B) əsas köməkçi yardımçı fəhlələrin işinin nəticəsi ilə

C) yük dövriyyəsinin həcmi ilə

D) yüksərnişin dövriyyəsinin həcmi ilə

E) vaxta görə və əhatə etdiyi dövrə görə

6. Əmək məhsuldarlığının səviyyəsinə təsir edən amillər hansılardır?

A) texniki,təşkilati,iqtisadi,ictimai-sosial,psixfizioloji

B) psixofizioloji,təربiyəvi,texniki,təşkilati,iqtisadi

C) iqtisadi,təşkilati,fizioloji,sosial

D) sosail,iqtisadi,fizioloji.sosial

E) texniki,maliyyə,inzibati

7. Avtonəqliyyatda bir işçinin əmək məhsulardığı natural formada nə cür təyin edilir?

A) $\Pi = \frac{\sum P}{n}$

B) $\Pi = \frac{\sum D}{n}$

C) $\Pi = \sum p \times d$

D) $\Pi = \frac{n}{\sum P}$

E) $\Pi = \frac{n}{\sum D}$

8. Avtonəqliyyatda bir işçinin əmək məhsuldarlığı pul formada nə cür təyin edilir?

$$A) \Pi = \frac{\Sigma D}{n}$$

$$\text{B) } \Pi = \frac{\Sigma P}{n}$$

C) $\Pi = \frac{n}{\Sigma D}$

D) $\Pi = \sum p x d$

$$\text{E) } \Pi = \frac{n}{\sum P}$$

9. Avto nəqliyyatda əmək haqqının hansı formaları mövcuddur?

- A) vaxtamuz və işəmuzd forması
B) cədvəl,maaş,vaxtamuzd
C) işəmmuzd,sadə,tarif
D) vaxtamuzd,birbaşa
E) mütərəqqi birbaşa

10. Avtonəqliyyatda vaxtamuzd əmək haqqının hansı sistemləri var?

- A) sadə və mükafatlı B) mükafatlı və birbaşa C) sadə və mütərəqqi
D) sadə və mütərəqqi E) adi vaxtamuzd

11. Avtonəqliyyatda işəməzd əmək haqqının hansı sistemləri var?

- A) birbaşa,mütərəqqi,akkord,mükafatlı B) sadə,dolayı,mükafatlı
C) sərbəst,birbaşa D) akkord,müntəzəm,sadə
E) adi,mütərəqqi,sadə

12. Əmək haqqının tarif sistemləri hansı elementlərdən ibarətdir?

- A) tarif maaşı,tarif cədvəlləri,tarif-ixtisas-məlumat kitabları
B) tarif maaşı,tarifəmsalı normalar C) tarif cədvəlləri,formaları,məlumat kitabları
D) tarif cədvəlləri,formaları,məlumat kitabları
E) iş sxemləri,cədvəllər və məlumat kitabları

13. Maliyyə nə cür anlayışdır?

- A) iqtisadi anlayışdır
B) siyasi anlayışdır
C) ictimai anlayışdır
D) ümumi anlayışdır
E) mütləq anlayışdır

14. Dövlətin güdrəti nədən asılıdır?

- A) maliyyəsinin həcmindən və düzgün istifadəsindən
B) iş qüvvəsinin təkrar istehsalından C) cəmiyyət arasında pul münasibətlərindən
D) sərhədlərinin qorunmasından E) əhalisinin sağlamlığından

15. Dövlətin maliyyəsi hansı mənbələrdən formalaşır?

- A) mənfəətdən, əhalinin gəlirindən vergi, gömrük haqqı və s.
B) müəssisələrin ümumi gəlirindən C) sahibkarların illik gəlirindən
D) torpaq vergisindən E) ölkəyə qoyulan sərayələrdən

16. Dövlətin maliyyəsi hansı istiqamətlərə yönəldilir?

- A) elmin,təhsilin,sahiyyənin və əhəlinin sosial təminatına
B) yeni istehsal sahələrinin yaradılmasına
C) sahibkarların fəaliyyətinə
D) torpaqların istifadəsinə
E) yeni sərmayələrin qoyulmasına

17. Aşağıdakılardan hansı gəlir və xərc balansına aid deyil?

- A) elm və texnikanın inkişaf üçün ayırmalar B) qarşılıqlı kredit münasibətləri
C) büdcə ilə qarşılıqlı münasibətləri D) xərclər ayırmalar
E) büdcədən ayırmalar

18. Gəlir və vəsaitin mədaxili nələr daxildir?

- A) balans mənfəəti, dövriyyə vergisi və amortizasiya ayırmaları
B) əsas istehsal fondlarına görə verilən haqq C) kreditlərin ödənilməsi
D) texnikanın inkişafı üçün ayrılan məbləğ
E) gömrük rüsumlarına görə ayrılan haqq

19. Xərclər və ayırmalara nələr daxildir?

- A) əsaslı vəsait qoyuluşu, əsaslı təmir elm və texnikanın inkişafı üçün ayırmalar
B) balans mənfəəti C) dövriyyə mənfəəti
D) amortizasiya ayırmaları E) kredit vəsaiti

20. Qarşılıqlı kredit münasibətlərinə nələr daxildir?

- A) kreditlərin alınması B) balans mənfəəti
C) texnikanın inkişafı üçün ayrılan məbləğ D) dövriyyə vergisi
E) debitor borcları

21. Aşağıdakılardan hansı nəqliyyat növlərinin işinin əlaqələndirilməsinin prinsiplərinə aid deyil?

- A) əməlilik, direktivlik B) fasiləsizlik C) proporsionallıq
D) komplekslik E) qənaətçilik

22. Nəqliyyat işinin yerinə yetirilməsi ilə əlaqədar olan bütöv xərclərin pul ilə ifadəsinə nə deyilir?

- A) maya dəyəri B) əmək haqqı C) qiymət
D) əmək tutumu E) xalis gəlir

23. Daşımanın maya dəyərinin səviyyəsinə təsir edən amillər neçə qrupa bölünür?

- A) 2 qrupa B) 3 qrupa C) bölünmür
D) 5 qrupa E) 7 qrupa

24. Müəssisələrdən asılı olan amillər hansılardır?

- A) texniki-texnoloji, təşkilati, iqtisadi, sosial
B) texniki-texnoloji, mütərəqqi, səmərəli C) iqtisadi, sosial təchizat, əlverişli
D) mütərəqqi, texniki, iqtisadi sosial E) maddi-texniki, mənəvi, sosial

25. Müəssisələrdən asılı olmayan hansılardır?

A) yanacaq,istismar materialları ehtiyat hissələri və təmir materiallarının qiymətlərinin dəyişdirilməsi

B) yol-nəqliyyat sərəitinin yaxşılaşdırılması

C) ehtiyat hissələrinin çoxluğu

D) təmir materialların köhnəlməsi

E) yeni emalatxanaların tikilməsi

26. Daşımının maya dəyərində aid olan xərclər hansılardır?

A) dəyişən,sabit

B) qarışıq,sabit

C) dəyişən,artan

D) sabit,azalan

E) artan,sabit

27. Aşağıdakılardan hansı texniki-texnoloji amillərə aid deyil?

A) idarə aparatının təkmilləşdirilməsi və sadələşdirilməsi

B) nəqliyyat vasitəsinin tipinin seçilməsi

C) daşımalarda mütərəqqi metodlarının tətbiqi

D) qaraj avadanlıqlarının tipinin düzgün seçilməsi

E) istehsal avadanlıqlarının təmiri və saxlanması

28. Daşımının maya dəyəri hansı metodla planlaşdırılır?

A) xərc maddələri və xərc elementləri üzrə

B) istismar smetasi üzrə

C) təchizat planı üzrə

D) istismar xərcləri üzrə

E) layihə-smeta sənədləri üzrə

29. Daşımının maya dəyəri kalkulyasiyası hansıdır?

A) normativ,plan,hesabat

B) uçot,normativ,

C) hesabat,normativ

D) illik,hesabat

E) uçot,hesabat,təhlil

30. $Q=Q \times T$ düstiri ilə avtonəqliyyat təsərrüfatlarında nə təyin olunur?

A) gəlir

B) mənfəət

C) maya dəyəri

D) xalis gəlir

E) rentabellik

31. Avtonəqliyyatda mənfəət nəyə deyilir?

A) mədaxil və məxaric arasındakı fərqə

B) gəlir ilə xərcin nisbətində

C) ümumi gəlirin faizlə ifadəsinə

D) kənar xərclərlə birbaşa xərclərin cəminə

E) vaxt vahidi ərzində görülmə işin miqdarına

32. Rentabellik göstəricisi nəyi ifadə edir?

A) gəliri

B) xərci

C) məhsuldarlığı

D) mənfəət

E) qənaəti

33. Aşağıdakılardan hansı nəqliyyat növlərinin işinin əlaqələndirilməsinin prinsiplərinə aid deyil?

- A) əməlilik,direktivlik B) fasiləsizlik C) proporsionallıq
D) komplekslilik E) qənaətçilik

34. Qazbalonu avtomobillərin texniki-iqtisadi səmərəliliyinin qiymətləndirilməsi üçün neçə göstərici var?

- A) 6 B) 4 C) 5 D) 2 E) 3

35. Daşıma tarifi nəyə deyilir?

- A) nəqliyyat xidmətinin dövlət plan qiymətinə B) faktiki rəqəmlərə
C) yol xərclərinə D) xərclərin ödənməsinə
E) daşıma xərclərinə

36. Qiymətin hansı növləri var?

- A) pərakəndəsatış və topdansa satış qiymətləri B) tələb təşkil,sabit qiymətlər
C) informasiya qiymətləri D) təhlil qiymətləri
E) obyektiv və dəyişən qiymətlər

37. Aşağıdakılardan hansı qiymətin funksiyasına aid deyil?

- A) uçot və hesabat B) stimullaşdırıcı C) indikator
D) bölüşdürücü E) təhlilədi

38. Nəqliyyat məhsulu üçün dövlət tərəfindən müəyyən edilən qiymətlər nə cür adlanır?

- A) tariflər B) sərbəst qiymətlər C) cari qiymətlər
D) mövsümi qiymətlər E) sabit qiymətlər

39. Qiymətin səviyyəsi nədən asılıdır?

- A) tələb və təklifin nisbətindən B) pulun alıcılıq qabiliyyətindən
C) texniki tərəqqidən D) dünya ticarətindən
E) rəqabətin səviyyəsindən

40. Maliyyə nəyə deyilir?

- A) maliyyə dövlətlə sahibkarlıq,dövlət və cəmiyyət arasında pul münasibətlərini əks etdirir
B) maliyyə insanlar arasında münasibətləri tənzimləyir
C) maliyyə cəmiyyətdə rəqabəti gücləndirir D) maliyyə dövlətin nəzarətini artırır
E) təsərrüfatlar arasında pul münasibətlərini tənzimləyir

41. Maliyyə münasibətlərinin başlıca əlaməti nədir?

- A) pul formasında ifadəsi
- B) dəyər formasında ifadəsi
- C) vergilərin toplanması
- D) dövlətin büdcəsinin artması
- E) faiz formasında ifadəsi

42. Avtonəqliyyatda maliyyə planı hansı formada tərtib edilir?

- A) gəlir və xərc balansı formasında
- B) xərclər, ayırmalar formasında
- C) gəlirin mədaxili formasında
- D) kredit münasibətləri formasında
- E) balans və gəlirin mədaxili formasında

43. Aşağıdakılardan hansı uçotun prinsiplərinə aid deyil?

- A) uçotun səviyyəsi və dəqiqliyi
- B) uçotun obyektivliyi və dəqiqliyi
- C) uçotun operativliyi
- D) xüsusi göstəricilərin işlədilib hazırlanması
- E) uçot göstəriciləri ilə plan göstəricilərinin eyniliyi

44. Uçotun əsas göstəriciləri hansılardır?

- A) əməli mühasibat və statistik
- B) əməli-texniki, iqtisadi
- C) əməli-istehsal, statistik
- D) mühasibat, operativlik
- E) əməli, yazılı, perspektiv

45. Əməli uçot birinci növbədə nə cür uçot sayılır?

- A) natural uçot
- B) aktiv uçot
- C) texniki uçot
- D) obyektiv uçot
- E) sabit uçot

46. Aşağıdakılardan hansı əməli uçota aid deyil?

- A) əhalinin siyahıya alınması
- B) parkın gündəlik hərəkətinin uçotu
- C) texniki qulluq, cari təmirin uçotu
- D) işçilərin adı, soyadı, dərəcəsi
- E) yarışların düzgün təşkili

47. Mühasibat uçotu nə cür uçot sayılır?

- A) təkmil və dəqiq
- B) sadə, dəqiq
- C) aktiv, passiv
- D) texniki, obyektiv
- E) debitor, balans

48. Avtonəqliyyatda idarəetmənin təsərrüfat mexanizmi nələrin məcmusundan ibarətdir?

- A) prinsiplərin, metodların, təşkilatı forma və kompleks tədbirlərin
- B) səmərələşdirici təkliflərin, ixtiraların
- C) kompleks formaların, metodların
- D) iqtisadi-riyazi metodların, prinsiplərin
- E) hüquqi-inzibati və kompleks tədbirlərin

49. Təsərrüfat mexanizminin təkmilləşdirilməsi konsepsiyasının işlənməsinin ən mühüm tələbi nədir?

- A) **kompleks və sistem yanaşma** B) ekoloji təhlükəsizlik
C) maddi və mənəvi həvəsləndirmə D) rıçaqların və stimulların işlənməsi
E) elmilik və qənaətçilik

50. Aşağıdakılardan hansı təsərrüfat mexanizminin təkmilləşdirilməsi prinsiplərinə aid deyil?

- A) **uçot və hesabat** B) elmilik, əlaqələndirmə C) optimallıq
D) dinamiklik E) kompleks yanaşma

51. Qazbalonlu avtomobillərin üstünlüyü nə cür müəyyən edilir?

- A) **texniki-istismar, istismar-iqtisadi və ətraf mühitin qorunması ilə**
B) istismar-iqtisadi, texniki-iqtisadi, səmərəliliyi ilə
C) ekoloji, iqtisadi-sosial, məhsuldarlığı ilə
D) texniki-istismar, ekoloji, iqtisadi səmərəsi ilə
E) maliyyə xərcləri, qənaətçiliyi və ətraf mühiti qoruması ilə

52. Daşımalara olan tələbatın tam ödənilməsi hansı istiqamətlərdə inkişaf edir?

- A) **ekstensiv və intensiv** B) müəssisələrin iriləşdirilməsi
C) texniki qulluq, cari təmir D) elmi əsaslarla
E) nəzəri əsaslarla və analitik

53. Nəqliyyatın intensiv yolla inkişafalarını tələb etmir?

- A) **əlavə material, əmək və maliyyə resurslarını** B) yüksək ixtisaslı kadrlar
C) əməyin elmi təşkilini D) elmi texniki tərəqqini
E) ehtiyatların müəyyən edilməsi

54. Maddi həvəsləndirmə və sosial-mədəni tədbirlərin fondunun məbləği nə qədər olmalıdır?

- A) **əmək haqqı fondunun 7,5 və 4 faizi qədər**
B) əmək haqqı fondunun 5,5 faizi qədər C) əmək haqqı fondunun 3,5 faizi qədər
D) əmək haqqı fondunun 6 faizi qədər E) əmək haqqı fondunun 8,5 faizi qədər

55. İstehsalın inkişafı fondunun məbləği nə qədər olmalıdır?

- A) **əsas istehsal fondlarının orta illik dəyərinin 0,5 və 1,5 %-qədər**
B) əsas istehsal fondlarının orta illik dəyərinin 2,5-4%-i qədər
C) əsas istehsal fondlarının orta illik dəyərinin 1,5-3,5% -i qədər
D) əsas istehsal fondlarının orta illik dəyərinin 4-5 %-i qədər
E) əsas istehsal fondlarının orta illik dəyərinin 4,5-6%-i qədər

56. Təsərrüfatın idarə edilməsinin əsas metodu nədir?

- A) **təsərrüfatın hesabı metodu** B) ideya tərbiyəvi C) psixofizioloji
D) iqtisadi-sosial E) maddi həvəsləndirmə

57. Təsərrüfat hesabının hansı növləri var?

- A) **tam təsərrüfat hesabı və natamam və ya istehsaldaxili təsərrüfat hesabı**
B) müəssədaxili təsərrüfat hesabı C) istehsaldaxili, maddi həvəsləndirmə
D) tam təsərrüfat istehsalın inkişafı
E) natamam, sosial-iqtisadi, müəssədaxili təsərrüfat hesabı

58. Aşağıdakı prinsiplərdən hansı təsərrüfat hesabına aid deyil?

- A) **istehsalın inkişafı və planlaşdırılması** B) maddi maraq, rentəlilik
C) mənfəətlik, mənatla nəzarət D) əməli təsərrüfat müstəqilliyi
E) hüquq şəxs səlahiyyəti

59. Müəssədaxili təsərrüfat hesabına nəyi tətbiq etmək olmur?

- A) **prinsiplər** B) metodları C) qanunları
D) nəzarəti E) tədbirləri

60. Əməli planlar nəyə deyilir?

- A) **rüblük, aylıq, illik planlara** B) aylıq, rüblük, illik planlara
C) aylıq, illik, beşillik planlara D) saatlıq, növbəlik, aylıq planlara
E) saatlıq, uzunmüddətli planlara

61. Avtoəqliyyatda əməli planlar içərisində ən əhəmiyyətli plan hansıdır?

- A) **növbəlik plan** B) saatlıq C) aylıq
D) həftəlik E) on günlük

62. Əməli planların əsas vəzifəsi nədir?

- A) **perspektiv və cari planlar həyata keçirmək** B) cari planlar təhlil etmək
C) perspektiv planlar tərtib etmək D) planlara nəzarət etmək
E) aylıq planları tərtib etmək

63. Aşağıdakı amillərdən hansı əməli planların yerinə yetirilməsini təmin edir?

- A) **gündəlik və həftəlik mənfəətin məbləğinin planlaşdırılması**
B) iş yerlərinin hazırlığı C) dispetçer xidmətinin düzgün təşkili
D) maddi-texniki təchizatın ritmikliyi
E) əməli planların yerinə yetirilməsinə nəzarətin təşkili

64. Yarışların düzgün təşkili hansı planlara aiddir?

- A) **əməli planlara** B) perspektiv C) cari, perspektiv D) beşillik, illik
E) uzunmüddətli

65. Qiymət nəyə deyilir?

- A) əmtəə dəyərinin pulla ifadəsinə B) maya dəyərinin pulla ifadəsinə
C) istismar xərclərinin pulla ifadəsinə D) gəlirin pulla ifadəsinə
E) gəlirin faizlə ifadəsinə

66. Daşınma tarifi nəyə deyilir?

- A) nəqliyyat xidmətinin dövlət plan qiymətinə B) faktiki rəqəmlərə
C) yol xərclərinə D) xərclərin ödənməsinə
E) daşıma xərclərinə

67. Xronometrafta nə müşahidə edilir?

- A) əsas və köməkçi vaxt B) işçiləri sayı C) boş dayanma vaxtı
D) köməkçi vaxtı E) nahar vaxtı

68. Müşahidəni ölçüb yazmaq üçün nələr hazırlanır?

- A) saniyə ölçənlər, cədvəl-formalar B) iş geyimləri C) cihazlar
D) alətlər E) sxemlər, qurğular

69. Aşağıdakılardan hansı nəqliyyat növlərinin işinin əlaqələndirilməsinin prinsiplərinə aid deyil?

- A) əməlilik, direktivlik B) fasiləsizlik C) proporsionallıq
D) komplekslik E) qənaətcilik

70. Qazbalonlu avtomobillərin texniki-iqtisadi səmərəliliyinin qiymətləndirilməsi üçün neçə göstərici var?

- A) 6 B) 4 C) 5 D) 2 E) 3

71. Aşağıdakılardan hansı gəlir və xərc balansına aid deyil?

- A) elm və texnikanın inkişafı üçün ayırmalar B) qarşılıqlı kredit münasibətləri
C) büdcə ilə qarşılıqlı münasibətləri D) xərclər ayırmalar
E) büdcədən ayırmalar

72. Növlər üzrə hesabat neçə yerə bölünür?

- A) əməli, mühasibat, statistik B) operativ, aktiv, statistik
C) mühasibat, passiv D) balans, əəli
E) vaxt, normativ, xidmət

73. Aşağıdakılardan hansı əsas maliyyə hesabatına aid deyil?

- A) zərə və gəlir hesabatı B) balans hesabatı
C) pul vəsaitlərinin hərəkəti hesabatı D) mənfəət-zərə hesabatı
E) kredit hesabatları

74. Əməli hesabat nə üçün aparılır?

A) cari nəzarət və idarəetmə məqsədləri üçün

B) təşkilatçılıq, nəzarət üçün

C) məhsuldarlığı təyin etmək üçün

D) işçi qüvvəsinin hərəkətini bilmək üçün

E) gündəlik gəliri müəyyən etmək üçün

75. İqtisadi təhlil hansı elmə aiddir?

A) idarəetmə elminə aiddir

B) ictimai elmlərə aiddir

C) texniki elmlərə aiddir

D) informatika elmlərə aiddir

E) iqtisadi elmlərə aiddir

76. İqtisadi təhlilin metodu nədir?

A) təhlildə istifadə edilən üsullar

B) təhlildə istifadə edilən amillər

C) yeni şəraitdə təzə axınlar

D) məlumatları tədqiqatı

E) informasiyaların ötürmələri

77. Aşağıdakılardan hansı təhlilin üsullarına aid deyil?

A) seçmə və funksional üsul

B) zəncirvari üsul

C) hesablama, balans üsulu

D) müqayisə üsulu

E) qrafik üsul

78. Müqayisə üsulu nəyə xidmət edir?

A) variantların əlverişlisi seçilir

B) ehtiyatları mənbələri araşdırılır

C) iş vaxtının itkisi öyrənilir

D) yeni meyarlar seçilir

E) yeni təkliflər öyrənilir

79. Seçmə üsulu nəyə xidmət edir?

A) bu və digər məsələnin öyrənilməsinə operativ surətdə həll edir.

B) iş vaxtının itkisini öyrənilir

C) kənarlaşma müəyyən edilir

D) variantların əlverişlisi seçilir

E) ehtiyatların mənbələri araşdırılır

80. İqtisadi təhlilin predamenti nəyə deyilir?

A) təsərrüfat fəaliyyətinə təsir göstərən amillərin öyrənilməsinə

B) təhlilə daxil olan məlumatların tədqiqatına

C) yeni meyarların seçilməsinə

D) səmərəli təkliflərin canlanmasına

E) bu və ya digər məsələnin operativ həll edilməsinə

81. Cilingərin əmək haqqısı nə cür planlaşdırılır?

A) mükafatlı vaxtamuzd sistemi ilə

B) sadə vaxtamuzd sistemi ilə

C) bir başa işəməzd sistemi ilə

D) akkord sistemi ilə

E) tarif sistemi ilə

82. Aşağıdakılardan hansı xərc maddələrinə aid deyil?

- A) yollar və yolların təmiri xərci B) yanacaq xərci C) üstəlik xərci
D) texniki xidmət xərcləri E) ehtiyat hissələri xərci

83. Aşağıdakılardan hansı xərc elementlərinə aid deyil?

- A) yollar və yolların təmiri xərci B) əmək haqqı xərcləri
C) ehtiyat hissələri xərci D) digər xərclər
E) yanacaq xərci

84. Avtonəqliyyat xərclərin azadılması amilləri hansılardır?

- A) nəqliyyat məsələlərinin həllində iqtisadi və riyazi metodların tətbiqi
B) nəqliyyat vasitələrinin ən əlverişli tiplərinin seçilməsi
C) nəqliyyatda əlaqələndirmə D) nəqliyyatda ekoloji təhlükəsizlik
E) nəqliyyat məsələlərinin həllində təhlil işlərinin tətbiqi

85. Avtonəqliyyat təsərrüfatlarında mənfəət nə cür təyin edilir?

- A) $\Pi = D - P - O$ B) $T = C_o + \Pi + O$ C) $D = Q \cdot T$ D) $\sum \Phi = \Phi_p - \Phi_r$ E) $\Pi = \frac{\sum D}{n}$

86. Mühasibat uçotuna kimlər nəzarət edir?

- A) maliyyə orqanları və digər yuxarı təşkilatlar B) müəssəsin rəhbərliyi
C) baş mühəndis D) müəssisənin kollektivi
E) audit təşkilatı

87. Nəqliyyat məhsulu üçün qiymətlər nə cür qurulmalıdır?

- A) qiymət qoyma prinsipləri və metodları üzrə B) real əmək məsrəfləri üzrə
C) nəzərdə tutulan gəlir üzrə D) qiymətqoyma prinsipləri üzrə
E) tarif cədvəlləri üzrə

88. Əməyin ödənilməsi nə cür aparılır?

- A) Fərdi və kollektiv nəticələrə görə B) işin ümumi nəticəsinə görə
C) işin keyfiyyətinə görə D) işin mürəkkəbliyinə görə
E) məhsulun keyfiyyətinə görə

89. Tarif maaşı nəyə deyilir?

- A) işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə əmək haqqının əsas hissəsinə B) vaxtə görə ödənilən əmək haqqına
C) işə görə ödənilən əmək haqqına D) əlavə ödənilən əmək haqqına
E) əməyin gərginliyinə və vaxta görə əmək haqqına

90. İqtisadi liberalizm nəzəriyyəsinin yaradıcılarına görə dövlətin funksiyası nədən ibarətdir?

- A) dövlət sahibkarlığın və bazarın fəaliyyət üçün əlverişli şərait yaratmalıdır;
- B) dövlət bazarın inkişafı üçün məhdud şərait yaratmamalıdır;
- C) dövlət iqtisadi sistemi tam tənzimləməlidir;
- D) dövlət sosial infrastrukturunu formalaşdırmalıdır;
- E) dövlətin iqtisadiyyata müdaxiləsi uzunmüddətli olmalıdır.

91. Məcmu investisiya həcmnin azalması tendensiyası nə zaman müşahidə olunur?

- A) satış artımı tempi azaldıqda
- B) cavabların hamısı səhvdir
- C) satış artımının tempi yüksəldikdə
- D) satış artımının səviyyəsi dəyişməz qaldıqda
- E) cavabların hamısı düzdür

92. Nəqliyyatın neçə növü var?

- A) 5
- B) 4
- C) 6
- D) 13
- E) 7

93. İqtisadiyyatın birbaşa dövlət tənzimlənməsi hansı iqtisadi vasitə ilə həyata keçirilir?

- A) büdcə siyasəti vasitəsilə;
- B) maliyyə siyasəti vasitəsilə;
- C) vergi siyasəti vasitəsilə;
- D) pul – kredit siyasəti vasitəsilə;
- E) investisiya siyasəti vasitəsilə.

94. Nəqliyyatın vasitələrinin istifadə formalarına görə avtonəqliyyat təsərrüfatları hansı təsərrüfatlara bölünür?

- A) ümumi istifadə və məxsusi təsərrüfatlara
- B) məxsusi təsərrüfatlara
- C) ayrı-ayrı nazirliklərin tabeliyində olan təsərrüfatlara
- D) dövlət nəqliyyat konseri tabeliyində olan təsərrüfatlara
- E) tədavül sferasındakı daşımalara

95. Bu bənddən iqtisadiyyatın dövlət tənzimlənməsi problemini həll etmir?

- A) özəl müəssisələrin idarə olunması;
- B) İDT məşğulluğa nail olunmasını;
- C) iqtisadi artımın sürətlənməsini;
- D) qiymətli kağızların məzənnəsinin müəyyən edilməsi;
- E) ölkənin iqtisadi təhlükəsizliyinin tənzim olunması.

96. Nəqliyyat müəssisələri yerinə yetirdikləri funksiyalara görə hansı qruplara bölünür?

- A) kompleks və ixtisaslaşdırılmış nəqliyyat müəssisələrinə
- B) universal, fərdi nəqliyyat müəssisələrinə
- C) nəqliyyat istismar nəqliyyat müəssisələrinə
- D) ixtisaslaşdırılmış nəqliyyat müəssisələrinə
- E) universal nəqliyyat müəssisələrinə

97. Yük və sərnişin daşımalarının həcmi nə ilə müəyyən olunur?

- A) Ton və sərnişinlə B) Kiloqramla C) pulla
D) maya dəyəri ilə E) kilometrə

98. Yük və sərnişin dövriyyəsi nə ilə ölçülür?

- A) Ton kilometrə, sərnişin kilometrə və pullu yürüşlə
B) Sərnişin kilometrə, pullu yürüşlə C) Pullu yürüşlə, ton kilometrə
D) Kilometrə, işin maya dəyəri ilə E) Ton və sərnişinlə

99. Daşımada əldə ediləcək gəlir nə ilə müəyyən olunur?

- A) Manatla daşımanın maya dəyəri, mənfəət və rentabellik
B) Daşımanın maya dəyəri C) Balans mənfəəti, rentabellik
D) Manatla, mənfəətlə, rentabellik (faizlə) E) Xalis gəlirlə, pullu yürüşlə

100. Əsas istehsal fondları hansı formada uçota alınır?

- A) Natural və pul formasında
B) Əsas istehsal fondları pasportlaşdırılıb uçota alınır C) Dəyərinə görə
D) Pul formasında E) Maya dəyərinə görə

101. İstehsal ehtiyatları dövriyyə fondları neçə faizini təşkil edir?

- A) 97-98 B) 87-90 C) 65-62 D) 70-72 E) 50-55

102. Normalaşdırılan dövriyyə vasitələrinə hansı xərclər aiddir?

- A) İstehsal ehtiyatlarının dəyəri, bitməmiş istehsal və gələcək müddət xərcləri
B) Gələcək dövrün xərcləri C) Bitməmiş istehsalın xərcləri
D) İstehsal ehtiyatlarının dəyəri, gələcək müddət xərcləri
E) Avadanlığın təmiri xərcləri, sığorta xərcləri

103. Maddi –texniki təchizatın əsas vəzifəsi?

- A) Təsərrüfatı istehsal vasitələri ilə təmin etməkdən ibarətdir
B) Sığorta ehtiyatları yaratmaqda C) Cari ehtiyatları yaratmaqda
D) Maddi-texniki resursların səmərəli ifadəsi
E) Təsərrüfatı əmək resursları ilə təmin etməkdən

104. Normalaşdırılmayan dövriyyə vəsaitlərinə hansı vəsaitlər aiddir?

- A) Pul vəsaitləri, sifarişçilərlə hesablaşma sənədlərində vəsaitlər, debitor borcları və digər aktivlər aiddir
B) Sifarişçilərlə hesablaşma C) Debitor borcları
D) Pul vəsaitləri, digər aktivlər E) Hesablaşma hesabı və pul vəsaitləri

105. Dövriyyə vəsaitləri hansı vəsaitlərdən ibarət olur?

- A) Özünün vəsaitindən və borc vəsaitindən B) Qaytarılmayan vəsaitdən
C) Borc vəsaitindən D) Qaytarılan vəsaitdən
E) Özünün vəsaitindən

106. Nəqliyyat müəssisələrində planlaşdırmanın növləri:

- A) Perespektiv,cari,əməli B) Rüblük,cari,aylıq C) Beşillik,illik,növbəlik
D) Əməli,cari E) Günlük,saatlıq,cari

107. Biznes planı neçə il müddətində planlaşdırılır?

- A) 5 və 1-il müddətində B) 2 və 3-il müddətində C) 3 və 4-il müddətində
D) 4 və 2-il müddətində E) 5 və 6-il müddətində

108. Nəqliyyat firmasının planlaşdırılması hansı prinsiplərə əsaslanır?

- A) Fasiləsizlik,optimallıq,qənaitçilik,sabitlik B) Qənaitçilik,sabitlik
C) Optimallıq,qənaitçilik D) Fasiləsizlik,optimallıq
E) Sistemlilik,sabitlik,optimallıq

109. Planların növlərini hansı əlamətlər üzrə təsnifləşdirmək olar?

- A) Əhatə etdiyi dövrə görə,funksional baxımdan,idarəetmə və planlaşdırma iyerarxiyasına görə
B) İdarəetmə iyerarxiyasına görə C) Əhatə etdiyi dövrə görə
D) Funksional baxımdan əhatə etdiyi dövrə görə
E) Vaxta görə və əhatə etdiyi dövrə görə

110. Əhatə etdiyi dövrə görə planlar hansı növlərə bölünür?

- A) Qısa müddətli,orta müddətli,uzun müddətli
B) Qısa müddətli,uzun müddətli C) Orta müddətli,qısa müddətli
D) Orta müddətli,uzun müddətli E) Növbəli,uzun müddətli,qısa müddətli

111. Funksional əlamətə görə planlar hansı planlara bölünür?

- A) İstehsal və maddi texniki təminat B) Maddi-texniki təminat
C) Maliyyə satışı və investisiya D) İnvestisiya,satış
E) İstehsal,maliyyə,satış

112. Maddi-texniki təminat planında nəyin həcmi müəyyən olunur?

- A) Maddi resursların həcmi B) Əmək haqqının həcmi
C) Əmək məhsuldarlığının həcmi D) Gəlirin həcmi
E) Mənfəətin həcmi

113. Avtonəqliyyatın ən səmərəli idarə edilməsi nəyi təmin edir?

- A) Nəqliyyat xərclərinin azaldılması və nəqliyyat işi vahidinin ucuz başa gəlməsini

- B) Nəqliyyat işi vahidini ucuz başa gəlməsi
- C) Zəruri daşımaları minimum məsrəflərə endirilməsi
- D) Əmək, maliyyə enerji resurslarından qənaətlə istifadə edilməsini
- E) Nəqliyyat xərclərinin azaldılması və resurslarından qənaətlə istifadə edilməsini

114. Əsas fondların cari təmiri nə zaman aparılır?

- A) Lazimi texniki istismar vəziyyətində saxlamaq üçün və həm də qısa vaxt ərzində aparılır
- B) Qısa vaxt ərzində aparılır
- C) Orta vaxt ərzində aparılır
- D) Uzun vaxt ərzində, texniki istismar vəziyyətində saxlamaq üçün
- E) Qısa vaxt ərzində və texniki istismar şəraitində saxlamaq üçün

115. Orta təmir nə zaman aparılır ?

- A) maşın və avadanlıqların qismən sökülür, işlənmiş korlanmış, hissələr yenisi ilə əvəz olunur
- B) fiziki cəhətdən köhnəldikcə aparılır
- C) tam köhnəldikcə aparılır, avadanlıqlar qismən sökülür
- D) lazimi texniki vəziyyətlərdə saxlama üçün
- E) mənəvi cəhətdən köhnəldikcə aparılır, hissələr yenisi ilə əvəz olunur

116. Təmir işləri texniki mürəkkəbliyinə görə hansı növlər üzrə təsnifləşdirilir?

- A) texniki qulluq, təmirərarası xidmət müayinələr, kiçik təmir orta təmir və əsaslı təmir
- B) texnik qulluq, təmirərarası xidmət
- C) kiçik təmir, orta təmir
- D) əsaslı təmir, kiçik təmir, texniki qulluq
- E) texniki qulluq, təmirərarası xidmət və əsaslı təmir

117. Avtonəqliyyatda amortizasiya norması neçə faiz təşkil edir?

- A) 25 faizədək
- B) 20 faizədək
- C) 15 faizədək
- D) 10 faizədək
- E) 17 faizədək

118. Nəqliyyatda ekstentiv istifadə zamanı nə nəzərdə tutulur?

- A) avadanlığın işləmə müddətinin uzadılması və onlardan vaxtda görə istifadənin yaxşılaşdırılması nəzərdə tutulur
- B) avadanlığın işləmə müddətinin uzadılması
- C) avadanlığın səriştəli texniki qulluq olunması
- D) iş yerinin, texnoloji prosesin düzgün təşkili
- E) avadanlığın işləmə müddətini uzadılması və iş yerinin təşkili

119. Nəqliyyat müəssisələrinin idarə edilməsi metodları neçə qrupda birləşdirilir?

- A) 6 qrupdan
- B) 4 qrupdan
- C) 3 qrupdan
- D) 2 qrupdan
- E) 5 qrupdan

120. Bunlardan hansı iqtisadi resurs kateqoriyasına aid deyil?

- A) idarəetmə; B) əmək resursları; C) istehsal vasitələri;
D) sahibkarlıq qabiliyyəti; E) ölkənin təbii sərvəti.

121. Aşağıdakılardan hansı məhsuldar iqtisadi resurs anlayışına aiddir?

- A) istehsal vasitələri; B) əhali sərvətinin toplanması; C) faiz;
D) mənfəət; E) istehlak məhsulları.

122. Nəqliyyatda dövriyyə vəsaiti neşə mərhələdə dövr edir?

- A) 2 mərhələdə B) 4 mərhələdə C) 5 mərhələdə
D) 3 mərhələdə E) 7 mərhələdə

123. Əmək və əmək haqqının planlaşdırılmasında istifadə olunan normalar :

- A) vaxt,hasilat idarəetmə,tariff cədvəli və tariff əmsalları,xidmət normaları
B) vaxt,tariff cədvəli,hasilat norması
C) tariff əmsalları,xidmət norması,sərfiyyat norması
D) idarəetmə,vaxt,hasilat forması,tariff cədvəli
E) tariff cədvəli,tariff əmsalları və sərfiyyat normaları

124. Material-texniki resursların planlaşdırılmasında istifadə olunan normalar:

- A) sərfiyyat norması və ehtiyat norması B) ehtiyat norması günlərlə
C) sərfiyyat norması ayrı-ayrı material texniki resurslar üzrə
D) idarəetmə norması,xidmət norması
E) xüsusi əsaslı vəsait qoyuluşunun normative

125. Əsaslı tikintinin planlaşdırılmasında istifadə olunan normativlər:

- A) xüsusi əsaslı vəsait qoyuluşunun normativi ,ödənilmə müddətini normativi və iqtisadi səmərəliliyinin normativ əmsalı
B) xüsusi əsaslı vəsait qoyuluşunun normative
C) əsaslı vəsait qoyuluşunun ödənilmə müddətinin normativi
D) əsaslı vəsait qoyuluşunun iqtisadi səmərəliliyinin normativ əmsalı
E) sərfiyyat norması və iqtisadi səmərəliliyinin normativ əmsalı

126. Vaxt norması nəyə deyilir?

- A) məhsulun iş vahidi istehsalının sərf olunan iş vaxtının elmi əsaslandırılmış və nizaa salınmış hissəsini səciyyələndirir
B) görülən işə əmək sərfi normasının müəyyən edilməsi
C) əməyin elmi təşkilinin tətbiqi müəyyənləşir
D) mühəndis hesablamaları əsasında müəyyənləşdirilir
E) elmi əsaslar və mühəndis hesablamaları əsasında müəyyənləşdirilir

127. Vaxt norması nə cür ölçülür?

- A) saniyə,dəqiqə və saatlar B) dəqiqə,saatlar C) saniyə,kiloqramla
D) metrlər,destimetrlər E) saat və günlərlə

128. Hasilat norması nədir?

- A) vaxt vahidində müqafiq ixtisaslı bir fəhlənin və bir neçə icranın müəyyən şəraitdə gördüyü işin miqdarıdır
B) bir icranın vaxt vahidi ərzində gördüyü işin miqdarıdır
C) bir neçə fəhlənin bir saat ərzində gördüyü işin miqdarıdır
D) vaxt vahidi ərzində icra edilən işin həcmidir
E) bir saat ərzində mixtisaslı bir fəhlənin və bir neçə icraçının gördüyü işin miqdarıdır

129. Hasilat normasının ölçü vahidi:

- A) ədəd,ton,kq,metr,dəst olur və vaxt normasına tərt mütənasib kəmiyyətdən ibarətdir
B) ədəd,ton ,kq,ədədi vaxt norması C) metr,dəst D) saat,ədəd,metr
E) ədəd,ton,metr və vaxt norması

130. İstehsal normasının müəyyən edilməsi:

- A) natural və dəyər ifadəsində B) ədədlə C)tonla
D) dəyər ifadəsində E) ədədlə və dəyər ifadəsində

131. Xidmət norması nədir?

- A) növbə ərzində fəhlələrin maksimum sayı,bir işçinin xidmət etdiyi mexanizmlərin,cihazların və avadanlıqların miqdarı
B) bir işçinin xidmət etdiyi avadanlığın miqdarı
C) müəyyən təşkilati-texniki şəraitdə bir neçə işçinin xidmət etdiyi cihazların sayı
D) nəqliyyat işçilərinin plan sayı və avadanlıqların miqdarı
E) növbə ərzində bir aqreqata xidmət edən fəhlələrin sayı

132. Say və norma normativləri nə üçün istifadə edilir?

- A) verilən işin həcmi yerinə yetirmək və işə çıxan fəhlələrin zəruri miqdarının müəyyən edilməsində
B) işə çıxan fəhlələrin sayını bilmək üçün
C) verilən işin həcmi müəyyən etmək üçün
D) fəhlələrin plan sayını müəyyən etmək üçün
E) verilən işin həcmi və xidmət normasını müəyyən etmək üçün

133. Sənayenin yüksək inkişafı zamanı yaranan qovşaqlar?

- A) sənayenin sürətli inkişafı sənaye qovşaqlarının yaranmasına səbəb olur

- B) səhərlərin inkişafı, avtovağzalların yaranması
- C) sənaye müəssisələrinin artması, istehsalın yüksəlişi
- D) məhsuldar qüvvələrin topladıqları qovşaqlarının yaranmasına səbəb olur
- E) nəqliyyat infrastrukturunun inkişafına

134. İdarə etmə norması:

- A) bir rəhbərə tabe olan işçilərin sayını müəyyən edir
- B) mühəndis texniki işçilərin sayını müəyyən edir
- C) bir kolonda olan sürücülərin sayını müəyyən edir
- D) baş idarəyə tabe olan işçilərin sayını müəyyən edir
- E) sürücülərin çilinglərin və mühəndis texniki işçilərin sayını müəyyən edir

135. İş yerinə xidmət vaxtı:

- A) iş yerini təşkil etmək, həmçinin növbə ərzində ona xidmət, onu təmiz və qaydada saxlamaq üçün lazım olan vaxt
- B) iş yerini təmiz saxlamaq və təşkil etmək üçün lazım olan vaxt
- C) iş yerini təşkil etmək, növbə ərzində ona xidmət etmək üçün lazım olan vaxt
- D) korlanmış alətlər yenisi ilə əvəz etmək üçün lazım olan vaxt
- E) qaraj avadanlıqlarını və istehsal vasitələrini təmir etmək üçün lazım olan vaxt

136. Təşkilati xidmət vaxtı hansıdır?

- A) işin başlaması və qurtarması vaxtı. Növbə daxili xidmət vaxtı
- B) işin başlanması ilə qurtarma vaxtı
- C) növbə daxili xidmət vaxtı
- D) dəzgahlara texniki cəhətdən xidmət olunması vaxtı
- E) növbə daxili və boş dayanmalara sərf edilən vaxt

137. Texniki normallaşdırma nəyə deyilir?

- A) istehsal prosesinin, tətbiq olunan yeni texnika imkanlarının və qabaqcıl istehsal təcrübəsinin öyrənilməsi
- B) qabaqcıl istehsal təcrübəsinin öyrənilməsinə
- C) kalkulyasiya vaxtının hesablanmasına
- D) ədədi vaxt normasından istifadə olunmasına
- E) səmərələşdirici təkliflərin və qabaqcıl istehsal təcrübəsinin öyrənilməsinə

138. İdarəetmənin prinsipləri hansılardır?

- A) əmək bölgüsü, səlahiyyət və məsuliyyət, intizam, mükafatlandırma, mərkəzləşdirmə, iş yerinin sabitliyi. qənaətcilik, elmlilik, icranın yoxlanılması
- B) səlahiyyət, məsuliyyət, ədalət, demokratik məsuliyyət, elmlilik
- C) əmək bölgüsü, intizam, mükafatlandırma, operativlik, sabitlik
- D) ədalət, iş yerinin sabitliyi. mərkəzləşdirmə, optimallıq, komplekslilik
- E) demokratik mərkəziyyət, təşkilatçılıq, fasiləsizlik, optimallıq, icraya nəzarət

139. İdarəetmənin əsas funksıları hansılardır?

- A) müəssədaxili planlaşdırma, biznes planının tərtibi, təşkil etmə, uçot, kordinasiya, tənzimləmə, təhlil və nəzarət təşkili
- B) biznes planının tərtibi, nəzarət təşkili, optimallıq, sistemlilik
- C) müəssə daxili planlaşdırma, tənzimləmə, ictimai və təsərrüfat rəhbərliyi
- D) təkil etmə, proqnozlaşdırma, qərarların qiymətləndirilməsi
- E) müəssədaxili planlaşdırma, ictimai və təsərrüfat rəhbərliyinin vəhdəti maddi və mənəvi həvəsləndirmə

140. Menecmentin funksıları:

- A) firma daxili planlaşdırma biznes strateqiyası, biznes planının tərtib edilməsi, əməyin istehsalın uçotun nəzarətin təşkili, əməli idarəetmə əlaqələndirmə və tənzimləmə, təhlil
- B) əməyin , istehsalın, biznes təşkili, müəssədaxili planlaşdırma və təhlil
- C) əməli idarəetmə, uçotun təşkili, əməli və cari planların tərtib edilməsi
- D) uçotun təşkili təsərrüfat fəaliyyətinin təhlili, perspektiv planlaşdırma
- E) təsərrüfat fəaliyyətinin təhlili, uçot və hesabatı. Müəssədaxili planlaşdırma, perspektiv və cari planların tərtibi

141. Yüklər və sərnişin daşımaları planlaşdırılarkən müddətə görə hansı istiqamətlərdə cədvəl qurulur?

- A) düz və əks istiqamətdə
- B) ayrı-ayrı vaxtlarda əks istiqamətdə
- C) düz istiqamətdə
- D) əyri istiqamətdə
- E) əks istiqamətdə

142. İstehsal təşkilatı tədbirlərin planlaşdırılması:

- A) texniki-təşkilatı və sosial-iqtisadi tədbirlər
- B) texniki-təşkilatı tədbirlər
- C) sosial-iqtisadi tədbirlər
- D) kadrların düzgün yerləşdirilməsi
- E) nəqliyyat vasitələrinə texniki qulluq

143. Texniki tədbirlərin planlaşdırılması:

- A) mexanikləşdirmə və avtomatlaşdırmanın tətbiqinin planlaşdırılması
- B) maşınların, avadanlıqların modernləşdirilməsi planlaşdırılması
- C) avtomatlaşdırmanın tətbiqinin planlaşdırılması
- D) maşınların, mexanizmlərin tipinin əsaslandırılmasının planlaşdırılması
- E) avtomatlaşdırılmış idarəetmə sisteminin əsas vəsaitlərinə modernləşdirmənin planlaşdırılması

144. İqtisadi tədbirlərin planlaşdırılması:

- A) əmək haqqı forma və sistemlərin, iqtisadi həvəsləndirmə sisteminin mükafatlandırma sisteminin əsaslandırılmasının planlaşdırılması

- B) əmək haqqı sistemlərinin və istehsalın inkişaf fondunun planlaşdırması
- C) iqtisadi həvəsləndirmə sisteminin planlaşdırması
- D) kardların mükafatlandırılması və əmək haqqı fondlarının planlaşdırılması
- E) maddi həvəsləndirmə və mənzil tikintiləri fondunun planlaşdırılması

145. İstehsal maliyyə fəaliyyətinin planlaşdırılmasında istifadə olunan norma və normativlər:

- A) yuxarı təşkilatlar tərəfindən təsdiq edilən, təsərrüfat özündə işləni9b hazırlanan norma və normativlər
- B) təsərrüfatın özündə hazırlanan norma və normativlər
- C) təsərrüfatın özündə təsdiq olunan norma və normativlər
- D) yuxarı təşkilatlar tərəfindən təsdiq edilən normativlər
- E) müəssədaxsilində işləni9b hazırlanan və təsdiq edilən normativlər

146. Əmək və əmək haqqının planlaşdırılmasında istifadə olunan normalar:

- A) vaxt, hasilat, idarəetmə, xidmət, tarif cədvəli və tarif əmsalları normaları
- B) vaxt, hasilat norması
- C) xidmət, idarəetmə norması
- D) tarif cədvəli ilə tarif əmsalları
- E) yuxarı təşkilatlar tərəfindən təsdiq edilən normalar

147. Yük avtomobillərindən istifadənin effektivliyi nədən asılıdır?

- A) onların hərəkət sürətindən və orta daşıma məsafəsindən
- B) avtomobillərin orta daşıma məsafəsindən
- C) avtomobillərin hərəkət sürətindən
- D) boş yürüşlərin azalmasından
- E) yükləmə-boşaltma və çatdırma xidmətindən

148. Nəqliyyatda tikinti məsrəflərinin xərc maddələri hansılardır?

- A) materiallar, əmək haqqı xərcləri, tikinti maşınları və mexanizmlərinin saxlanması və istismarı üzrə xərclər, üstəlik xərclər
- B) əmək haqqı xərcləri, maşınların saxlanması xərcləri
- C) maşınların, mexanizmlərin xərc maddələrinin planlaşdırılması
- D) tikinti maşınlarının saxlanması xərcləri
- E) tikinti maşınları və mexanizmlərin saxlanması xərci, avadanlıqların saxlanması və təmiri xərcləri

149. Maddi-texniki təchizatın təşkili metodu:

- A) mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş
- B) yeri mərkəzləşdirilmiş
- C) şöbələrin, qrupların yaradılması
- D) mərkəzləşdirilmiş
- E) mərkəzləşdirilmiş və sadələşdirilmiş

150. Köməkçi təsərrüfatın əsas vəzifəsi?

- A) Daşımaların,nəqliyyat vasitələrinə texniki qulluq və istismar təmirinin qaraj prosesinin ritmikliyi,ahəngdarlığı
B) İstehsal prosesinin daşımaların təmirinin ahəngdarlığı
C) Texniki qulluğun ritmikliyi
D) Yardımcı təsərrüfatların təşkili
E) Qaraj avadanlığının,istehsal binalarının saxlanması və təmiri işləri

151. İqtisadi planlar vasitəsiylə dövlət...nail olur:

- A) proporsional inkişafa
B) sosial bərabərliyə
C) gəlirlərin ədalətli bölgüsünə
D) iqtisadiyyatı tənzimləməyə
E) resurslardan səmərəli istifadəyə

152. Bu bənddən hansı IDT-nin subyektinə aiddir?

- A) sosial qruplar;
B) sosial münasibətlər;
C) kadrların hazırlanması;
D) məşğulluq;
E) ətraf mühit;

153. Nəqliyyatda tikintinin smeta dəyəri:

- A) Layihəyə uyğun olaraq əsas fondların tikilməsi və istifadəyə verilməsi üçün lazımi məsrəflərin pul ilə ifadəsidir
B) Əsas fondların tikilməsi üçün lazım olan məsrəflərdir
C) Əsas fondların istifadəyə verilməsinə lazım olan pul vəsaitidir
D) Avadanlığın quraşdırılmasına lazım olan pul vəsaitidir
E) Tikintiyə sərf edilən məsrəflərin pul ilə ifadəsidir

154. Nəqliyyat təsərrüfatlarında kadrların tərkibi kimdən ibarətdir?

- A) Sürücülərdən,çilingərlərdən,mühəndis-texniki işçilərdən,qulluqçulardan,köməkçi və yardımçı fəhlələrdən
B) Sürücülərdən,çilingərlərdən,yardımcı fəhlələrdən
C) Sürücülərdən,mühəndis-texniki işçilərdən
D) Çilingərlərdən,qulluqçulardan
E) İdarə rəhbərindən,mühasibdən,iqtisadçılardan,şagirdlərdən

155. Əmək məhsuldarlığı nəyə deyilir?

- A) İnsanların məqsədəuyğun fəaliyyəti olmaqla yanaşı istehsalın effektivliyinin ən mühüm göstəricisidir
B) Əldə edilən gəlirdir
C) İstehsalın effektivliyinin ən mühüm göstəricisidir
D) İnsanların məqsədəuyğun fəaliyyətidir
E) İnsanların məqsədəuyğun fəaliyyətinin nəticəsidir

156. Əhalinin həyat səviyyəsinin dinamika necə müəyyən olunur?

- A) ümumi milli məhsulun əhalinin siyahı sayına nisbəti ilə;
B) ümumi daxili məhsulun əhalinin sayına olan nisbəti ilə;
C) ümumi milli gəlirin əhalinin sayına olan nisbəti ilə;

- D) xalis milli gəlirin fəaliyyət qabiliyyəti olan əhalinin sayına olan nisbəti ilə;
E) xalis milli məhsulun əhalinin ümumi siyahı sayına olan nisbəti ilə.

157. Əmək məhsuldarlığının səviyyəsinə və artım tempinə təsir edən amillər:

- A) Texniki,təşkilati,iqtisadi və ictimai-sosial psixofizioloji amillər
B) İctimai-sosial psixoloji amillər
C) Texniki iqtisadi amillər
D) Təşkilati-iqtisadi amillər
E) İnzibati-sərəncam,hüquqi və iqtisadi amillər

158. Əmək məhsuldarlığını müəyyən edən zaman istifadə olunan göstəricilər:

- A) Dəyər və natural göstəricilər B) Natural göstəricilər
C) Maliyyə göstəriciləri D) Dəyər göstəriciləri
E) Kredit göstəriciləri

159.Tarif sistemi neçə hissədən ibarətdir?

- A) 3 B) 4 C) 5 D) 6 E) 2

160. Tarif sistemi nəyi tənzimləyir?

- A)İşləyənin ixtisas dərəcəsini,əmək şəraitini və müəssisənin ərazi cəhətdən harada yerləşdiyini nəzərə almaqla əmək haqqını tənzimləyir
B)İş şəraitini tənzimləyir C)Maya dəyərini tənzimləyir
D)İş gününü tənzimləyir
E)İşləyənin ixtisas dərəcəsini,əmək şəraitini və əmək mühafizəsini tənzimləyir

161. Tarif sisteminin tərkib hissələri:

- A)Tarif stavkalarından,tarif cədvəllərindən və tarif ixtisas məlumat kitablarından
B)Tarif cədvəllərindən C)Tarif stavkalrından,tarif məlumat kitablarından
D)Tarif cədvəllərindən,tarif stavkalarından
E)Mütərəqqi,mükafatlı və akkord sistemindən

162. Əməyin ödənişinin işəməz formalarının sistemləri:

- A)Birbaşa,dolayı,mütərəqqi,mükafatlı işəməz və akkord sistemi
B)Dolayı işəməz,birbaşa işəməz C)Mütərəqqi işəməz
D)Mükafatlı işəməz,akkord sistemi E)Tarif maaşı,birbaşa və mükafatlı

163. Daşımanın maya dəyərinin planlaşdırılmasında məqsəd:

- A)maddi və əmək maliyyə resurslarından səmərəli istifadə olunması nəzərə alınmaqla məsrəflərin optimal səviyyəsini təyin etmək
B)məsrəflərin optimal səviyyəsini təyin etmək
C)maddi resurslardan səmərəli istifadə etmək
D)əmək ilə maliyyə resurslarından səmərəli istifadə etmək

E) elmi-tədqiqat işlərini və təcrübəni tətbiq etməklə məsrəflərin optimal səviyyəsini təyin etmək

164. Daşımaların dəyərinin planlaşmasında istifadə olunan metodlar:

A) Xərc maddələri və xərc elementləri üzrə

B) Xərc maddələri üzrə daşımanın maya dəyərinin kalkulyasiyası üzrə

C) Xərc normativlərinə uyğun olan sürücülərin əmək haqqı

D) Xərc elementləri üzrə təmir, əmək haqqı üzrə

E) Sabit və dəyişən xərc elementləri üzrə

165. Xərc elementinə görə daşımanın maya dəyərinin planlaşdırılması:

A) Əmək-haqqı, sığorta ayırmaları, yanacaq materialları

(istismar, təmir, köməkçi) ehtiyat hissələri, elektrik enerjisi, amortizasiyası ayırmaları və digər xərclər

B) Bütün işçilərin əmək haqqı, sığorta ayırmaları C) Materiallar, ehtiyat hissələri

D) Təsərrüfat, texnoloji ehtiyatlar üçün yanacaq, elektrik enerjisi, digər xərclər

E) Sabit, üstəlik, istismar və köməkçi təsərrüfatların xərci

166. Maya dəyərinin növləri:

A) Texnoloji, sex, istehsal və tam (kommersiya)

B) Texnoloji, sex

C) Tam (kommersiya)

D) İstehsal, texnoloji

E) Müəssisədaxili, texnoloji

167. Sex maya dəyəri:

A) Sex xərclərinin ümumi məbləği

B) İstehsal ilə əlaqədar xərclərdir

C) Məhsul istehsalına məsrəflərin cəmi məbləğidir

D) Müqayisəyə gəlməyən dəyərdir

E) Əsas fondların təkrar istehsalı xərcləridir

168. Daşımanın maya dəyəri:

A) Nəqliyyat işi vahidinin yerinə yetirilməsi ilə əlaqədar olan xərclərin hamısının pul ilə ifadəsi

B) Daşımanın xərclərinin hamısının pul ilə ifadəsi

C) Qaraj xərclərinin hamısının pul ilə ifadəsi

D) Əmək haqqı xərcləri

E) Yolların təmiri xərcləri ilə qaraj xərclərinin cəmi

169. Daşımanın maya dəyəri neçə metodla planlaşdırılır?

A) 2 metodla

B) 3 metodla

C) 5 metodla

D) 1 metodla

E) 4 metodla

170. Sosial-mədəni tədbirlərin və mənzil tikintisi fondunun məbləği, əmək haqqı fondunun neçə %-qədər olmalıdır?

A) 4% B) 5% C) 7% D) 10% E) 3%

171. Avtomobillərin texniki və təmiri hansı bazada aparılır?

- A) Hazır detallar, qovşaqlar və mexanizmlər bazasında B) texniki bazada
C) texnologiya bazada D) təşkilatı bazada E) mexaniki bazada

172. Texniki qulluq və təmir işləri harada aparılır?

- A) işçi postlarda B) idarəetmə aparatında C) mühasibat şöbəsində
D) əməyin təşkili şöbəsində E) yanğında mühafizə şöbəsində

173. Aşağıdakılardan hansı minik avtomobilləri ilə xidmətə aid deyil?

- A) qaz və yanacaqın çatdırılması B) təcili çağırış üzrə xidmətlər
C) əhaliyə qrup şəklində xidmətlər D) qabaqcadan razılaşmış fərdi və daxili xidmətlər
E) müxtəlif təşkilatların rəhbərləri üzrə xidmətlər

174. Avtomobil nəqliyyatı müəssəsi daşınma ilə yanaşı əhaliyə hansı xidmətləri göstərir?

- A) nəqliyyat ekspedizya xidməti B) yükləmə -boşalma xidməti
C) çatdırma xidməti D) daşıma xidməti
E) sifariş xidməti

175. Avtomobil nəqliyyatı əsasən hansı məsafələrə tətbiq olunur?

- A) qısa məsafələrə B) uzaq məsafələrə C) şəhər ətrafı məsafələrə
D) şəhərlər arası məsafələrə E) şəhər sərhəddindən 50-km çox olan məsafələrə

176. Nəqliyyat münasibətləri necə yaranır?

- A) nəqliyyat müəssəsi ilə müştəri arasında B) nəqliyyat müəssələri arasında
C) sifarişçilər arasında D) şəhərlər arasında
E) müştərilər arasında

177. Dövlətimiz nəqliyyata hansı səviyyədə baxır?

- A) makro səviyyədə vahid idarəetmə obyektı kimi
B) vahid bir kompleks kimi C) mikro səviyyədə vahid idarəetmə obyektı kimi
D) təsərrüfat növü kimi E) kommersiya səviyyəsində idarəetmə obyektı kimi

178. Nəqliyyatın fəaliyyəti hüquqi əsasları hansı prinsiplər əsasında inkişaf etmişdir?

- A) vahid prinsiplər əsasında B) maddi prinsiplər əsasında
C) mənəvi prinsiplər əsasında D) kompleks prinsiplər əsasında
E) qənaətcilik prinsipi əsasında

179. Azərbaycanda ilk dəmir yolu nə zaman çəkilmişdir?

- A) 1878-1879 B) 1900-1903 C) 1910-1913
D) 1905-1906 E) 1912-1913

180. Azərbaycan Respublikasında xüsusi iqtisadi zonaların yaradılması haqqında fərman nə zaman verilmişdir?

- A) 2007 B) 2010 C) 2000 D) 2005 E) 2015

181. Aşağıdakılardan hansı sahibkarın hüququna aid deyil?

- A) vergidən azad etmək B) istənilən müəssisələr yaratmaq
C) işçiləri işə qəbul etmək D) əməyin ödəniş formasını müəyyən etmək
E) qiymətləri müəyyənləşdirmək

182. Sahibkarlığın iqtisadi əsasını nə təşkil edir?

- A) xüsusi mülkiyyət B) bazar münasibətləri C) istehsal fəaliyyəti
D) alqı-satqı prosesi E) istehsala nəzarət

183. Sahibkarlıq fəaliyyəti hansı formalara bölünür?

- A) mülkiyyətməhsuliyyətinə, fəaliyyətin fiziki və dəyər göstəricilərinin həcminə və fəaliyyət növlərinə görə
B) istehsal və maliyyə sahibkarlığına C) kiçik və orta sahibkarlığa
D) xırda təsərrüfatlara E) xidmət sahələrini

184. Mülkiyyət məhsuliyyətinə görə sahibkarlıq neçə cür olur?

- A) fərdi kollektiv və dövlət B) kiçik və iri C) istehsal və maliyyə
D) klassik vıimovasiya E) kollektiv və fərdi

185. Fəaliyyətin fiziki və dəyər göstəricilərinin həcminə görə sahibkarlığın hansı növləri var?

- A) kiçik, orta və iri B) fərdi və dövlət C) fərdi və kollektiv
D) elmi və klassik E) xırda təsərrüfatlar

186. Fəaliyyət növlərinə görə sahibkarlığın hansı növləri var?

- A) istehsal, kommersiya və maliyyə B) kiçik, orta və maliyyə
C) fərdi, dövlət və maliyyə D) elmi, klassik və kommersiyan
E) istehsal, maliyyə və dövlət

187. Elmi-texniki tərəqqi nailiyyətlərini özündə əks etdirməsinə görə sahibkarlığın hansı növləri var?

- A) klassik və innovasiya B) istehsal və maliyyə C) fərdi və dövlət
D) kiçik və orta E) orta və iri

188. Menecement anlayışı hansı ifadəyə uyğundur?

- A) idarəetmə B) təchizetmə C) mübadilə
D) istehsal etmək E) müdafiə etmək

189. Menecement hansı dilə mənsubdur?

- A) ingilis B) rus C) latın D) yunan E) alman

190. Menecement işi hansına aiddir?

- A) orduya ,dövlətə,şəhərə B) müəssisələrə ,dövlətə C) firmalara,orduya
D) şirkətlərə,şəhərə,orduya E) təsərrüfatlara,dövlətə

191. Menecement nəyə deyilir?

- A) bazar iqtisadiyyatı şəraitində müəssisənin idarə edilməsidir
B) müəssisənin təchiz edilməsidir C) məqavilələrinbağlanmasıdır
D) istehsalən təşkil edilməsidir E) kadrların yerləşdirilməsidir

192. İşsizlik nə cür problem sayılır?

- A) iqtisadi və sosial B) vaxtaşırı C) daimi
D) müvəqqəti E) mənəvi

193. Resurs dedikdə nələr nəzərdə tutulur?

- A) tələbatın ödənilməsi üçün zəruri olan vasitələr
B) istehsalı təchiz etmək üçün lazım olan vəsaitlər
C) satışı təşkil etmək üçün lazım olan vəsaitlər
D) əmtəə istehsalı üçün çəkilən xərclər
E) alqı-satqı prosesi üçün lazım olan vəsaitlər

194. İqtisadi resursun formaları hansılardır?

- A) təbii, əmək, kapital, sahibkarlıq qabiliyyəti B) əmək haqqı, torpaq rentası
C) istehsal xərcləri, tələb və təklif D) ehtiyac,mənfəət və qiymət
E) əmək və peşə bölgüsü

195. Hansı kreditin köməyi ilə müəssisələr arasında istehsal əlaqələri möhkəmlənir və əmtəə-material dəyərlilərin yenidən bölgüsü baş verir?

- A) kommersiya B) dövlət C) bank
D) mülki E) ipoteka

196. Müasir iqtisadiyyatda kreditin daha çox yayılmış forması hansıdır?

- A) bank xidmətləri B) kommersiya krediti C) vətəndaş krediti
D) lizinq E) istehlak

197. Pul hansı funksiyanı yerinə yetirərkən borc öhdəliklərinin ödənilməsi vasitəsi kimi çıxış edir?

- A) **tədiyə vasitəsi** B) yığım vasitəsi C) tədavül vasitəsi
D) dəyər ölçüsü E) mübadilə

198. Nə mövcud olduqca pul mövcud olacaq?

- A) **əmtəə istehsal** B) valyuta bazarı C) fond bazarı
D) veksəl mübadiləsi E) daxili bazar

199. Əmtəə dəyərinin pul ilə ifadəsi kimi nə çıxış edir?

- A) **qiymət** B) gəlir C) mənfəət
D) rentabellik E) xalis gəlir

200. İstehsal prosesinin baş verməsi hansı amillərlə bağlıdır?

- A) **şəxsi və maddi** B) şəxsi və mənəvi C) xarici
D) daxili E) elmi-texniki

201. Aşağıdakılardan hansı istehsal amillərinə aid deyil?

- A) **əmtəə** B) torpaq C) əmək
D) kapital E) sahibkarlıq fəaliyyəti

202. Təkrar istehsalın hansı tipləri var?

- A) **sadə, geniş, tənəzzüllü** B) çevik, səmərəli C) sabit, tarazlı
D) proforsional E) müvazinətli

203. Nəqliyyatın iqtisadi coğrafiyası nəyi öyrədir?

- A) **respublikamızda təsərrüfat əlaqələrinin genişlənməsi və coğrafi təbəqəyə fəal təsirini**
B) nəqliyyat vasitələrinin ölkə daxilində yerləşməsini
C) təsərrüfat əlaqələrinin genişlənməsi problemlərini
D) nəqliyyatın iqtisadi rayonlar üzrə paylanması
E) iqtisadi əlaqələrin qurulması

204. İqtisadi siyasət modelini yaradarkən aşağıdakı vacib sayılır:

- A) **məqsədlərin nisbətindəki tarazlığı saxlamaq**
B) məqsədlərin diaqnozunun aparılması
C) məqsədləri secimində qərar qəbul edən instansiyaların mərkəzləşi
D) müxtəlif məqsədlərin reallaşması üçün əlavə resursların ayrılması
E) məqsədlərin həllində ardıcılığın gözlənilməsi

205. Dövlət real xalis milli məhsulu artırmaq istəyirsə, onda nə edir?

- A) vergiləri azaldır B) büdcə xərcini azaldır C) satınalmaları azaldır
D) transfert ödəmələri azaldır E) büdcə kəsirini azaldır

206. Aşağıdakıların hansı nəqliyyat itkilərinə aid deyil?

- A) Yükləmə-boşaltma işləri B) Nəqliyyatın boş dayanması
C) Ölümlə əlaqədar itkilər D) Sərnişinlərin vaxt itkisi
E) Avtomobillərin sıradan çıxan hissələrinin bərpa olunmasına çəkilən xərc

207. Aşağıdakıların hansı nəqliyyat itkilərinə aid deyil?

- A) Sənədlərin yoxlanılması B) Sürücülərin vaxt itkisi
C) Zədə alanların müalicəsinə çəkilən xərc
D) Yüklərn qəza zamanı xarab olunmasından vurulan ziyan
E) Nəqliyyatın boş dayanması

208. Aşağıdakıların hansı nəqliyyat itkilərinə aid deyil?

- A) Nəqliyyat sahəsindəki əmək məhsuldarlığı
B) Piyadaların vaxt itkisi
C) Qəza yerində başqa avtomobillərin ləngiməsində vurulan ziyan
D) Nəqliyyatın boş dayanması
E) Yol-nəqliyyat qəzalarəndan törənən itkilər

209. Nəqliyyat itkilər hansı sahələrdə baş vermir?

- A) İdarə heyətində B) Yol kəsişmələrində C) Dəmiryol keçidlərində
D) Piyada keçidlərində E) Yol örtüklərinin yararsız sahələrində

210. Nəqliyyat itkilər hansı sahələrdə baş vermir?

- A) Təmir emalatxanalarında B) Piyada keçidlərində C) Yükləmə-boşaltma məntəqlərində
D) Dəmiryol keçidlərində E) Yol kəsişmələrində

211. Nəqliyyat itkilər hansı sahələrdə baş vermir?

- A) İstehsal birliklərində B) Yol kəsişmələrində C) Dəmiryol kəsişmələrində
D) Piyada keçidlərində E) Yükləmə-boşaltma məntəqlərində

212. Aşağıdakıların hansı nəqliyyatda itkilərin baş vermə səbəblərinə aid deyil?

- A) Sənədlərin yoxlanmaması B) Pis yol şəraiti
C) Yol nişanının düzgün tətbiq olunmaması
D) Yükləmə-boşaltma məntəqlərində işlərin düzgün təşkil edilməməsi
E) İşiqforların işinin hərəkət intensivliyinə uyğun nizamlanmaması

213. Aşağıdakıların hansı nəqliyyatda itkilərin baş vermə səbəblərinə aid deyil?

A) Nəqliyyatın boş dayanması

B) İşıqfor obyektlərinin işinin bir-biri ilə əlaqələndirilməməsi

C) Pis yol şəraiti D) Yol nişanlarının düzgün tətbiq olunmaması

E) Yükləmə-boşaltma məntəqlərində işlərin düzgün təşkil edilməməsi

214. Aşağıdakıların hansı nəqliyyatın ləngiməsi ilə əlaqədar olaraq baş verən vaxt itkisinin nəzərdə tutmur?

A) Qəzaya uğrayanların B) Sürücülərin C) Sərnişinlərin

D) Fəhlələrin

E) Piyadaların

215. Təhlükəsizlik ara məsafəsi dayanma məsafəsindən nə qədər çox olmalıdır?

A) 1-2 m B) 1-3 m C) 2-4 m D) 2-5 m E) 3 m

216. Dayanma məsafəsi nəyə deyilir?

A) Təhlükə görüldüyü andan avtomobilin dayanmasına qədər qət etdiyi yola

B) Tormozlanma başladığı ana

C) Avtomobilin tam dayanmasına qədər getdiyi yola

D) Yol örtüyünün yararsız olduğu halda

E) Yol nişanlarının düzgün qoyulmadığı yola

217. Tormoz yolu nədən asılı deyil?

A) Yol nişanlarından

B) Sürətdən C) Markadan

D) Avtomobilin uzunluğundan E) Yol örtüyünün vəziyyətindən

218. Nəqliyyatın iqtisadi coğrafiyası nəyi öyrənir?

A) Respublikamızda təsərrüfat əlaqələrinin genişləməsi və coğrafi təbəqəyə fəal təsirini

B) Nəqliyyat vasitələrinin ölkə daxilində yerləşməsini

C) Təsərrüfat əlaqələrinin genişlənməsi problemlərini

D) Nəqliyyatın iqtisadi rayonlar üzrə paylanması

E) İqtisadi əlaqələrin qurulması

219. Nəqliyyat vasitələrini necə qruplaşdırmaq olar?

A) Hava, quru, su nəqliyyatı

B) Dəmir yolu, avtomobil, boru kəməri

C) Çay nəqliyyatı, hava nəqliyyatı, avtomobil nəqliyyatı

D) Dəniz nəqliyyatı, boru kəməri nəqliyyatı E) Avtomobil, dəniz, hava nəqliyyatı

220. Nəqliyyatın iqtisadi coğrafiyası hansı elmlərlə sıx bağlıdır?

- A) Coğrafiya, iqtisadiyyat, riyaziyyat və s. B) Fizika, coğrafiya, riyaziyyat
C) İqtisadiyyat, tarix, coğrafiya D) İqtisadiyyat, tarix, riyaziyyat
E) Nəzəri mexanika, iqtisadi coğrafiya, riyaziyyat

221. Nəqliyyatın iqtisadi coğrafiyası öyrənilməsi zəruriliyi?

- A) Genişlənmə və inkişaf, xarici iqtisadi əlaqələr, idxal və ixrac
B) Xarici iqtisadi əlaqələrin genişlənməsi C) İdxal və ixracın artması
D) Ölkə daxili iqtisadi əlaqələrin tənzimlənməsi
E) Rayonlararası daşınmaların təşkili və idarə edilməsi

222. Nəqliyyatın mühüm əhəmiyyəti hansılardır?

- A) İstehsalın çoxsahəli inkişafında, MQ ərazi təşkilində, daxili və xarici əlaqələrdə
B) Sərnişin və yük daşınmaların həyata keçirilməsi
C) İstehsalın və istehlakın çoxsahəli inkişafını təmin etmək
D) Məhsuldar qüvvələrin ərazi təşkili E) Daxili və xarici iqtisadi əlaqələrin qurulması

223. Nəqliyyat dedikdə nə başa düşülür?

- A) Təsərrüfat sahələri arasında əlaqələndirici vasitə
B) Yüklərin daşınması üçün vasitələr C) Servizin daşınması üçün vasitələr
D) İstehsalın təşkilində əsas faktorlardan biri E) Təsərrüfatların inkişafının təminatçısı

224. İqtisadi əlaqələrin yaradılması məqsədləri?

- A) Cəmiyyətin bu və ya digər istehlak məhsullarına olan tələbatın ödənilməsi
B) İstehlak məhsullarına olan tələbatın ödənilməsi
C) Qarşılıqlı iqtisadi münasibətlərin formalaşması
D) Cəmiyyətin iqtisadi asılılığının aradan qaldırılması E) Cavabların hamısı düzdür

225. Azərbaycanın dünya ölkələri arasında iqtisadi əlaqələrin inkişafına təsir edən faktorlar?

- A) İpək yolunun bərpası, Avropa - Qafqaz – Asiya nəqliyyat dəhlizli, TASİS və TRASEKA proqramları B) İqtisadi-coğrafi mövqeyi
C) TASİS və TRASEKA proqramları D) İpək yolunun bərpası
E) Təbii iqlim şəraitinin əlverişli olması

226. Avtonəqliyyatın əsas funksiyası hansılardır?

- A) İstehsalın davamlı olmasını, məhsulun istehlakçıya çatdırılmasını təmin edir
- B) İstehsalla istehlak arasında əlaqələrin yaradılması
- C) İstehsal olunan məhsulların həcmnin artırılmasını təmin etmək
- D) İstehlakın həyata keçirilməsini təmin etmək E) istehlakçıların davamlı təmin olunması

227. Nəqliyyatdan istifadənin müəyyən olunmasının əsasları.

- A) Nəqliyyat konfigurasiyası, yük dövriyyəsinin miqdarı və s.
- B) Əraziyə görə nəqliyyatın təmin olunması C) Əhaliyə görə nəqliyyatın təmin olunması
- D) İllik yük dövriyyəsinin təmin olunması E) Ərazi üzrə yük daşınmasının miqdarı

228. Nəqliyyatın potensial imkanlarını nəzərə almadan istiqamətlənən xərclər?

- A) Yüklərin xarab olması, gecikmələr, qəzalar və s.
- B) Qabarıcı böyük olan yüklərin daşınması üçün xərclər
- C) Tez xarab olan yüklərin daşınması üçün xərclər
- D) Qərarlar nəticəsində yaranan xərclər E) Yüklərin xarab olmasına çəkilən xərclər, gecikmələr

229. Nəqliyyatın iqtisadi və sosial inkişafında mühüm olan növü?

- A) şəhər nəqliyyatı B) rayonlararası nəqliyyat C) avtomobil nəqliyyatı
- D) yeraltı nəqliyyat (metro) E) tramvay nəqliyyatı

230. Şəhərdaxili nəqliyyat sistemi dedikdə, nə baş düşülür?

- A) şəhər daxilində fəaliyyət göstərən tramvay, trolleybus, metro, avtobus və taksi maşınları
- B) taksi maşınları, yeraltı keçidlər, metro C) tramvay, taksi maşınları, avtobus
- D) trolleybus, avtobus, yeraltı keçidlər, metro E) avtobus və taksi maşınlar, trolleybus

231. Nəqliyyatın inkişafına təsir edən amillər?

- A) Ölkəlararası yükdaşımlar, iqtisadi və sosial sferada aktivləşmə
- B) yeni avtomobillərin gətirilməsi C) yolların təmir olunması, yenilənməsi
- D) Ölkəlararası yük daşımlar E) iqtisadi və sosial sferada aktivləşmə, daxili iqtisadi əlaqələr

232. Azərbaycanın su nəqliyyatında Xəzər dənizinin rolu?

A) Qara dəniz, Aralıq dənizi, Xəzər dənizi, Atlantik okeanı, Sakit okean və hind okeanı hövzələri ilə əlaqə

B) iqtisadi əlaqələrin inkişafının təmin olunması

C) yeni iqtisadi əlaqələrin yaradılması, hind hövzəsi ilə əlaqələrin qurulması

D) Qara dəniz, Atlantik okeanı vasitəsi ilə dünya ölkələri ilə iqtisadi əlaqə

E) iqtisadi inkişafını təmin olunması

233. Azərbaycan nəqliyyat sisteminin dünya nəqliyyat sistemində rolunun artırılması üçün həyata keçiriləcək tədbirlər?

A) bütün nəqliyyat sistemlərinin beynəlxalq standartlara uyğunlaşdırılması

B) nəqliyyat infrastrukturalarının inkişaf etdirilməsi

C) yeni yolların, nəqliyyat qovşaqlarının yaradılması

D) nəqliyyat sistemlərinin yeniləşdirilməsi

E) məhsul bolluğunun yaradılması, ağac olunan malları çeşidinin artırılması

234. Bazar iqtisadiyyatı şəraitində gəlirlər aşağıdakı kimi təsnifləşdirilir?

A) əmək gəlirləri və əməksiz gəlirlər

B) mövsümi gəlirlər və dinamik gəlirlər

C) müvəqqəti gəlirlər və daimi gəlirlər

D) legal gəlirlər və kriminal gəlirlər

E) dövlət gəlirləri və vətəndaş gəlirləri

235. Dəniz nəqliyyatı vasitəsilə beynəlxalq iqtisadi əlaqələr ?

A) Türkiyə, İran, Fransa, Yunanıstan, Bolqarıstan

B) Qazaxıstan, Rusiya, İran, Türkmənistan

C) Özbəkistan, Tacikistan, Qırğızstan, İran, Türkiyə

D) Türkiyə, Qazaxıstan, Fransa, İtaliya E) Yunanıstan, Bolqarıstan, Türkiyə, İran

236. Azərbaycan neftinin dünya bazarına çıxarılması üçün boru kəməri nəqliyyatı?

A) Bakı-Tbilisi-Ceyhan

B) Bakı- Novorosiysk

C) Bakı-Tbilisi-Əvəcnüm

D) Bakı- Qazaxıstan

E) Bakı- Türkmənistan

237. Nəqliyyat qovşağı dedikdə nə başa düşülür?

A) bir neçə nəqliyyat növünün kəsişdiyi iri stansiyalar

B) dəmiryolu nəqliyyatı ilə avtomobil yollarının kəsişməsi

C) dəniz yolu nəqliyyatı ilə boru kəməri nəqliyyatının kəsişməsi

D) beynəlxalq standartlara uyğun avtovaqzallar

E) beynəlxalq standartlara uyğun hava limanı

238. Nəqliyyat qovşaqlarının inkişafının təsir göstərdiyi faktorlar?

- A) qovşaq daxilində iqtisadi və sosial sferanın inkişafına yerli amak ehtiyatlarından səmərəli istifadəyə
B) iqtisadi və sosial sferanın inkişafına
C) yerli əmək ehtiyatlarından səmərəli istifadəyə
D) yerli xammalda səmərəli istifadəyə
E) iqtisadi inkişafa

239. Birbaşa vergilər hansıdır?

- A) xüsusi lisenziya tələb edən məhsulların satışından əldə edən vergilər;
B) qiymətli kağızlarla əlaqədar vergilər;
C) mülkiyyətə görə gəlir vergisi;
D) istehlakçılardan tutulan vergilər;
E) heç biri.

240. Əsas vergi mənbələri hansıdır?

- A) orta müddətli vergilər;
B) qısa müddətli vergilər;
C) xidmət və əmtəələrə görə vergilər;
D) uzunmüddətli vergilər;
E) kredit vergiləri.

241. Sənayenin yüksək inkişafı zamanı yaranan qovşaqlar?

- A) sənayenin sürətli inkişafı sənaye qovşaqlarının yaranmasına səbəb olur
B) səhərlərin inkişafı, avtovağzalların yaranması
C) sənaye müəssisələrinin artması, istehsalın yüksəlişi
D) məhsuldar qüvvələrin topladıqları qovşaqlarının yaranmasına səbəb olur
E) nəqliyyat infrastrukturunun inkişafına

242. Nəqliyyat qovşaqlarının fəaliyyətində əsas məqsəd.

- A) yük və sərnişin daşınmasına mallarının tənzimlənməsi
B) yüklərin daşınmasının idarə olunması
C) təsərrüfatların idarə olunması, istehsalın təşkili
D) ticarət əlaqələrinin təşkili idarə olunması
E) idxal və ixrac amaliyyatlarının həyata keçirilməsi

243. Bakı nəqliyyat qovşağının formalaşmasına təsir edən amillər.

- A) dəmiryolu, dəniz, avtomobil, boru kamar və hava nəqliyyatının inkişafı
B) iqtisadi-coğrafi mövqeyi, müəssisələrin çoxluğu
C) magistral yolların üzərində olması
D) dəniz, dəmir yolu, hava nəqliyyatının inkişafı
E) Bakının ölkənin paytaxtı kimi fəaliyyət göstərməsi

244. Dövlətin sosial – müdafiə resursları hansı mənbələrdən formalaşır?

- A) büdcədən kənar fondlar üzrə ödəmələr; B) bütün variantlar üzrə;
C) məcburi dövlət sosial sığorta ödəmələri; D) mənfəət fondu hesabına ödəmələr;
E) amortizasiya fondu hesabına ödəmələr.

245. Bazar iqtisadiyyatı şəraitində vergi aşağıdakı funksiyalardan hansını yerinə yetirir?

- A) sosial; B) tənzimədi; C) fiskal;
D) stimullaşdırıcı; E) hamısını birlikdə.

246. Hansı bənd iqtisadiyyatın dövlət tənzimlənməsinin vəzifəsinə aid deyil?

- A) idxalı dəstəkləmək, üstün sahələrə yiyələnmək;
B) prioritet sahələri müəyyənləşdirmək; C) iqtisadi artımı stimullaşdırmaq;
D) ayrı-ayrı sahələrin irəliləyişlərini maraqlandırmaq;
E) regional sahələrin strukturunun inkişafını həvəsləndirmək.

247. Bu bənddən hansı iqtisadi strategiyanın məqsədinin istiqamətlərinə aid deyil?

- A) qiymətlərin tələb və təklif vasitəsilə tənzimlənməsinin qeyri-stabil səviyyəsi;
B) iqtisadi artım; C) iqtisadi azadlıq;
D) iqtisadi təminat; E) tam məşğuliyyət.

248. Bunlardan hansı İDT-nin inkişaf mərhələsinin təsnifatına aid deyil?

- A) seriyalı istehsal mərhələsi; B) kütləvi istehsal mərhələsi;
C) azad rəqabət mərhələsi; D) satış mərhələsi;
E) industrial mərhələ.

249. Bunlardan hansı geniş təkrar istehsalın ardıcıl mərhələsini əhatə edir?

- A) istehsal, bölgü, mübadilə istehlak; B) istehsal, mübadilə, bölgü, istehlak;
C) istehsal, tədavül, bölgü istehlak; D) istehsal, satış, istehlak; E) əmtəə, istehsal, istehlak.

250. Dövriyyə üçün zəruri olan pulun həcmi necə hesablanır?

- A) məhsul kütləsinin ümumi qiymətinin pulun dövretmə sürətinə nisbəti ilə;
B) pulun dövretmə sürətinin məhsulun kütləsinin ümumi qiymətinə nisbəti ilə;
C) milli gəlirin həcmi pulun dövretmə sürətinə nisbəti ilə;
D) məhsulun qiymətinin məhsulun ümumi həcmi nisbəti ilə;
E) məhsulun kütləsinin ümumi qiymətinin faiz stavkasının funksional həcmi nisbəti ilə.

251. Bunlardan hansı dövlətin daxili funksiyasına aid deyil?

- A) maliyyə sistemi vasitəsilə reallaşdırılan tarazlıq funksiyası;
- B) dövlətin iqtisadi funksiyası;
- C) dövlətin sosial funksiyası;
- D) dövlət qanunçuluğunun qorunması ilə bağlı funksiya;
- E) ekologiya sahəsində dövlətin funksiyası.

252. Müasir iqtisadi ədəbiyyatlarda göstərilən bu bəndlərdən hansı dövlətin iqtisadi funksiyasına aid deyil?

- A) bazar sisteminin qeyri - rəşional fəaliyyətinə şərait yaradan ictimai mühitin təmin edilməsi;
- B) bazar sisteminin fəaliyyətinə şərait yaradan hüquqi bazanın təmin edilməsi;
- C) rəqabətin qorunub saxlanması; D) gəlir və sərvətlərin yenidən bölgüsü;
- E) iqtisadiyyatın sabitləşməsi.

253. İqtisadiyyatın birbaşa dövlət tənzimlənməsi hansı iqtisadi vasitə ilə həyata keçirilir?

- A) büdcə siyasəti vasitəsilə; B) maliyyə siyasəti vasitəsilə; C) vergi siyasəti vasitəsilə;
- D) pul-kredit siyasəti vasitəsilə; E) investisiya siyasəti vasitəsilə.

254. Bu bənddən hansı İDT-nin obyektinə aid deyil?

- A) tədarükçülər; B) rəqabət şəraiti; C) pul dövriyyəsi; D) xarici iqtisadi əlaqələr;
- E) qiymətlər.

255. Bu bənddən hansı İDT-nin subyektinə aiddir?

- A) sosial qruplar; B) sosial münasibətlər; C) kadrların hazırlanması;
- D) məşğulluq; E) ətraf mühit.

256. Bu bənddən hansı bazar iqtisadiyyatlarına keçidin qarşısında duran əsas vəzifəyə aid deyil:

- A) maliyyənin sadələşdirilməsi; B) qiymətin sərbəstləşdirilməsi;
- C) özəlləşdirmə; D) iqtisadiyyatın inhisarsızlaşdırılması;
- E) bazar infrastrukturunun formalaşdırılması.

257. İqtisadiyyata dövlət müdaxiləsi ilk dəfə hansı ölkədə olmuşdur?

- A) ABŞ -da; B) İngiltərədə; C) Yaponiyada; D) Çində; E) Misirdə.

258. Müasir dünya iqtisadiyyatında dövlətin iqtisadiyyatda iştirakı neçə səviyyədə qruplaşdırılır?

A) üç qrupda; B) iki qrupda; C) bir qrupda; D) dörd qrupda; E) beş qrupda.

259. Kreditin əsas mənbəyi bunlardan biri deyil:

A) sosial inkişaf fondu; B) yığım fondu; C) amortizasiya fondu;
D) fiziki şəxslərin əmanətləri; E) dövlətə kapitalının bir hissəsi (pul formasında)

260. Ölkədə neft strategiyasının əsasını qoyan "Əsrin müqaviləsi" neçənci ildə və neçə ölkənin iştirakı ilə bağlanmışdır?

A) 1994 -cü il 20 sentyabr - 15 ölkənin; B) 1993 -cü il 25 sentyabr 20 ölkənin;
C) 1994-cü il 19 sentyabr - 15 ölkənin; D) 1995 -ci il 15 sentyabr- 13 ölkənin;
E) 1992-ci il 20 sentyabr - 23 ölkənin.

261. Bunlardan hansı iqtisadi resurs kateqoriyasına aid deyil?

A) idarəetmə; B) əmək resursları; C) istehsal vasitələri;
D) sahibkarlıq qabiliyyəti; E) ölkənin təbii sərvəti.

262. Aşağıdakılardan hansı məhsuldar iqtisadi resurs anlayışına aiddir?

A) istehsal vasitələri; B) əhali sərvətinin toplanması; C) faiz;
D) mənfəət; E) istehlak məhsulları..

263. İstehsal amilləri iqtisadi resurslardan fərqlənirmi?

A) istehsal amilləri - iqtisadi dövriyyəyə cəlb edilmiş iqtisadi resurslardır;
B) istehsal resursları anlayışına əmək resursları aid deyil;
C) hər ikisi eyni mahiyyətlidir;
D) iqtisadi resurs daxil olan sahibkarlıq qabiliyyəti istehsal amillərinin tərkibinə daxil edilmir; E) elmi- texniki tərəqqi.

264. Ümumi daxili məhsul nədir?

A) ölkədə müəyyən dövr ərzində (adətən 1 ildə) istehsal olunmuş nemət və xidmətlərin dəyərlərinin mövcud bazar qiymətilə ifadə olunan məcmusu;
B) müəyyən dövr ərzində (adətən 1 ildə) ölkədə istehsal olunmuş maddi nemət və xidmətlərin məcmusu;
C) son məhsul və xidmətlərin məcmusu; D) istehsal sahələrinin məhsullarının məcmusu;
E) maddi nemətlərin dəyəri ilə aralıq məhsulun dəyər fərqi.

265. Milli gəlirin müəyyən edilməsi qaydası necədir?

- A) il ərzində ümumi daxili məhsulun dəyərindən amortizasiya ayırmaları, dövlət subsidiyaları və dolay Vergilər çıxılmalıdır;
- B) ümumi daxili məhsulun dəyərindən əsas kapitalın köhnəlmə dəyəri çıxılmalıdır;
- C) ümumi daxili məhsula dolay Vergilər və dövlət subsidiyaları daxil edilməlidir;
- D) ümumi daxili məhsula vətəndaşların xaricdən aldığı gəlirləri daxil edilməlidir;
- E) ümumi daxili məhsulla xarici ticarət dövriyyəsinin qalıq fərqi.

266. Sosial-iqtisadi inkişafın məqsədi nədir?

- A) əhəlinin həyat səviyyəsinin yüksəldilməsi;
- B) hökəran sinfin həyat səviyyəsinin yüksəldilməsi;
- C) əhəli gəlirlərinin səviyyəsinin artırılması;
- D) inflyasiya ilə mübarizə; E) korrupsiya ilə mübarizə.

267. İnflyasiya şəraitində əhəlinin hansı sosial qrupunun dövlətin köməyinə ehtiyacı vardır?

- A) nominal gəlirləri qeyd olunmuş qrup; B) "gizli" iqtisadiyyatın iştirakçıları;
- C) nominal gəlirinin artımının qiymət artımından aşağı səviyyəli olan qrup;
- D) istehlak məhsulu istehsal edən sahibkarlar;
- E) yüksək nominal əmək haqqı olan dövlət məmurları.

268. Yoxsulluq səviyyəsi nə ilə müəyyən olunur?

- A) yaşayış minimumu ilə; B) faktiki əmək haqqı ilə; C) minimum əmək haqqı ilə;
- D) nominal əmək haqqı ilə; E) real əmək haqqı ilə.

269. Neqativ şok təklif nəyə səbəb ola bilər?

- A) qiymət və məhsul buraxılışının artmasına;
- B) qiymətlərin yüklənməsinə və məhsul buraxılışının azalmasına;
- C) qiymətlərin aşağı düşməsinə və məhsul buraxılışının artmasına;
- D) məhsul həcmində və qiymətlərin aşağı düşməsinə; E) işsizliyin artmasına.

270. İqtisadiyyatın hansı sahələrində dövlət bölməsi çox iştirak edə bilər?

- A) infrastruktur sahələrində; B) pərakəndə ticarətdə; C) ictimai iaşədə;
- D) kənd təsərrüfatında; E) sənayedə.

271. İşsizlik səviyyəsi necə müəyyən edilir?

- A) işsizlərin sayının işçi qüvvəsinə olan nisbətidir;
- B) friksion və struktur işsizlik səviyyələrinin cəmidir;

- C) işləyənlərin sayına uyğun olaraq normativ səviyyəli işsizlikdir;
- D) friksion işsizlərin struktur işsizliyə olan nisbətidir;
- E) struktur işsizliyin işçi qüvvəsinə olan nisbətidir.

272. Hansı bənd əmək bazarına aid deyil?

- A) pul-kredit münasibətlərinin xüsusi növüdür;
- B) işçi qüvvəsinin icarəyə götürülməsi və təklif ilə əlaqədar ictimai münasibətlər sistemidir;
- C) əmtəə bazarının xüsusi növüdür; D) əmtəə münasibətlərinin reallaşdığı məkandır;
- E) bazar iqtisadiyyatı strukturunun əsas tərkib hissəsidir.

273. Aşağıdakılardan hansı Azərbaycan Respublikasında investisiya fəaliyyətinin ümumi sosial iqtisadi və hüquqi şərtlərini müəyyən edir?

- A) Müvafiq fəaliyyət haqqında qanun; B) Nazirlər Kabinetinin qərarı;
- C) prezident fərmanı D) Naxçıvan MR-nin Ali Məclisinin qərarı;
- E) İqtisad məhkəməsinin qətnaməsi.

274. Fənnin öyrənmə obyekti nədir?

- A) Müxtəlif tipli avto-nəqliyyat təsərrüfatları B) Nəqliyyat vasitələri
- C) Nəqliyyat xidməti D) Yüklə daşımaları E) Sərnişin daşımaları

275. Fənnin predmetini hansı münasibətlər təşkil edir?

- A) İqtisadi-istehsal münasibətləri B) Sosial münasibətlər
- C) İqtisadi münasibətlər D) İstehsal münasibətləri E) Bazar münasibətləri

276. Fənnin metodoloji əsasını nə təşkil edir?

- A) Materialist-dialektikanın əsas prinsipləri, metodları, qanun və kateqoriyaları
- B) Materialist dialektikanın qanunları
- C) Materialist dialektikanın metodları, əsas prinsipləri
- D) Texniki-texnoloji fənlərlə qarşılıqlı əlaqəsi
- E) Materialist dialektikanın əsas prinsipləri və kateqoriyaları

277. Ölkənin vahid nəqliyyat sistemini nə təşkil edir?

- A) Dəmir yolu, avtomobil, hava, dəniz çay və boru kəməri
- B) Avtomobil yolları, dəmir yolu C) Dəniz, çay nəqliyyatı
- D) Dəmir yolu, avtomobil yolu E) Avtomobil və hava

278. Avtonəqliyyatda dövriyyə fondlarına nələr daxildir?

- A) Ehtiyatda olan yanacaqlar (benzin,dizel,qaz)sürtgü yağları, ehtiyat hissələri, köməkçi, istismar və təmir materialları, inventarlar, cihazlar
B) Sürtgü yağları, təmir materialları C) Dizel,qaz,sürtgü yağları
D) Benzin,qaz, ehtiyat hissələri.Ehtiyatda olan yanacaqlar
E) Tara, istehsal binaları və təmir materialları

279. İstehsal ehtiyatları dövriyyə fondlarının necə faizini təşkil edir?

- A) 97-98 B) 87-90 C) 65-62 D) 70-72 E)50-55

280. Əsas istehsal fondları hansı aşınmaya məruz qalır?

- A) Fiziki və mənəvi B) Maddi və mənəvi C) Təbii və mənəvi
D) İqlim şəraitinə görə və maddi E) Təbii və maddi

281. Əsas istehsal fondları hansı formada uçota alınır?

- A) Natural və pul formasında B) Əsas istehsal fondları pasportlaşdırılıb uçota alınır
C) Dəyərinə görə D) Pul formasında E) Maya dəyərində görə

282. Əsas istehsal fondları hansı metodla qiymətləndirilir?

- A) İlk tam dəyərində, bərpa dəyərində, qalıq dəyərində görə
B) Bərpa dəyərində və qalıq dəyərində görə
C) Alınma qiymətinə və bərpa dəyərində görə
D) Qalıq dəyərində və ilk tam dəyərində görə
E) Maya dəyərində və ilk tam maya dəyərində görə

283. Maddi-texniki təchizatın əsas vəzifəsi:

- A) Təsərrüfatı İstehsal vasitələri ilə təmin etməkdən ibarətdir
B) Sığorta ehtiyatları yaratmaqda C) Cari ehtiyatları yaratmaqdan
D) Maddi -texniki resursların səmərəli istifadəsi
E) Təsərrüfatı əmək resursları ilə təmin etməkdən

284. Avtonəqliyyat müəssisələrində planlaşdırmanın növləri:

- A) Perespektiv,cari, əməli B) Rüblük,aylıq,cari C) Beşillik, illik,növbəlilik
D) Əməli, Cari E) Günlük, saatlıq, cari

285. Biznes planı neçə il müddətinə planlaşdırılır?

- A) 5 və 1 il müddətinə B) 2 və 3 il müddətinə C) 3 və 4 il müddətinə
D) 4 və 2 il müddətinə E) 5 və 6 il müddətinə

286. Əsas fondlar hansı fondlara ayrılır?

A) İstehsal və qeyri-istehsal təyinatlı fondlara

B) Dövriyyə fondlarına

C) Qeyri-istehsal təyinatlı fondlara

D) Sosial-iqtisadi fondlara

E) İstehsal və tədavül fondlarına

287. İstehsal fondlarını nə təşkil edir?

A) Əsas istehsal fondları və dövriyyə fondlarının məcmusu

B) Qeyri-istehsal təyinatlı fondlar C) Normallaşdırılan dövriyyə fondu

D) Əmək haqqı fondu ilə normalaşdırılmayan fondlar

E) Dövriyyə fondları ilə tədavül fondlarının cəmi

288. Dövriyyə vəsaiti nədən ibarətdir?

A) Dövriyyə və tədavül fondlarının pul formasında ifadə olunan cəmindən

B) Xammal, ehtiyat hissələri, yanacağa sərf olunan vəsaitdən

C) Hesablaşmalarda olan vəsaitdən

D) Köməkçi materiallara, yanacağa sərf olunan vəsaitdən

E) Əsas və qeyri-istehsal fondlarının cəmindən

289. Avtonəqliyyatda tikinti məsrəflərinin xərc maddələri hansılardır?

A) Materiallar, əmək haqqı xərcləri, tikinti maşınları və mexanizmlərinin saxlanması və istismarı üzrə xərclər, üstəlik xərclər

B) Əmək haqqı xərcləri, maşınların saxlanması xərcləri

C) Maşınların, mexanizmlərin xərc maddələrinin planlaşdırılması

D) Tikinti maşınlarının saxlanması xərcləri

E) Tikinti maşınları və mexanizmlərinin saxlanması xərci, avadanlıqların saxlanması və təmiri xərcləri

290. Maddi-texniki təchizatın təşkili metodu:

A) Mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş B) Qeyri-mərkəzləşdirilmiş

C) Şöbələrin, qrupların yaradılması

D) Mərkəzləşdirilmiş

E) Mərkəzləşdirilmiş və sadələşdirilmiş

291. Alət təsərrüfatının planlaşmasına nələr daxildir?

A) Təsərrüfata lazım olan hər cür alət və cihazlara olan tələbat

B) Texniki vasitələrə olan tələbat

C) Cihazlara olan tələbat

D) Avadanlıqlara olan tələbat

E) Əsas və dövriyyə fondlarına olan tələbat

292. Əsaslı tikinti hansı üsulla aparılır?

A) Təsərrüfat və podrat üsulu

B) Tam bərpa üsulu

C) Podrat üsulu

D) Təsərrüfat üsulu

E) Mərkəzləşdirilmiş üsul

293. Podrat üsulu ilə nəqliyyatda tikinti nə zaman aparılır?

- A) Tikintinin həcmi çox olduqda
- B) Tikintinin həcmi az olduqda
- C) Kompleks tikintinin olduqda
- D) Məktəb, uşaq bağçası tikildikdə
- E) Nəqliyyat təsərrüfatları üçün anbarlar tikildikdə

294. Nəqliyyat sisteminin qarşısında duran vəzifələr?

- A) Xalq təsərrüfatının və əhəlinin daşımaya olan tələbatını vaxtında və keyfiyyətli, an az xərclə və tam ödəməkdən ibarətdir
- B) Əhəlinin daşımaya olan tələbatını ödəməkdən ibarətdir
- C) Xalq təsərrüfatının daşımaya tələbatını tam ödəməkdən ibarətdir
- D) Ən az xərclə daşımanı təşkil etməkdən ibarətdir
- E) Xalq təsərrüfatının və əhəlinin daşımaya olan tələbatını vaxtında təşkil etməkdən ibarətdir

295. Nəqliyyat vasitələrinin istifadə formalarına görə avtonəqliyyat təsərrüfatları hansı təsərrüfatlara bölünür?

- A) Ümumi istifadə və məxsusi təsərrüfatlara
- B) Məxsusi təsərrüfatlara
- C) Ayrı-ayrı nazirliklərin tabeliyində olan təsərrüfatlara
- D) Dövlət nəqliyyat konserni tabeliyində olan təsərrüfatlara
- E) Tədavül sferasındakı daşımalara

296. Hansı daşımalar var?

- A) Texnoloji və tədavül sferasında olan daşımalar
- B) Tədavül sferasında olan daşımalar
- C) Texnoloji sferada olan daşımalar
- D) Kompleks daşımalar
- E) Mövsümi daşımalar

297. Nəqliyyat müəssisələri yerinə yetirdikləri funksiyalara görə hansı qruplara bölünür?

- A) Kompleks və ixtisaslaşdırılmış nəqliyyat müəssisələrinə
- B) Universal, fərdi nəqliyyat müəssisələrinə
- C) Nəqliyyat istismar nəqliyyat müəssisələrinə
- D) İxtisaslaşdırılmış nəqliyyat müəssisələrinə
- E) Universal nəqliyyat müəssisələrinə

298. Yük və sərnişin dövriyyəsi nə ilə ölçülür?

A) Ton kilometrə, sərnişin kilometrə və pullu yürüşlə

B) Sərnişin kilometrə, pullu yürüşlə C) Pullu yürüşlə, ton kilometrə

D) Kilometrə, işin maya dəyəri ilə E) Ton və sərnişinlə

299. Daşımadan əldə ediləcək gəlir nə ilə müəyyən olunur?

A) Manatla daşımanın maya dəyəri, mənfəət və rentabellik

C) Balans mənfəəti, rentabellik

B) Daşımanın maya dəyəri

D) Manatla, mənfəətlə, rentabellik (faizlə) E) Xalis gəlirlə, pullu yürüşlə

300. Avtonəqliyyatda əsas istehsal fondlarına nələr daxildir?

A) Nəqliyyat vasitələri, qaraj avadanlıqları, dəzgahlar, ötürücü maşın və mexanizmlər güc maşınları və qurğular istehsal binaları, qiymətli və uzun müddətli istifadə oluna bilən cihazlar

B) Nəqliyyat vasitələri, güc maşınları

C) İstehsal binaları, dəzgahlar, mexanizmlər

D) Ötürücü maşın mexanizmləri, cihazlar E) Dəftərxana ləvazimatı